




ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 30 mart 2017-ci il Cümə axşamı № 64 (6678) Qiyməti 60 qəpik



Gündəm

Həmsədrlərin prezidentləri Parisdə görüşdürmək niyyətinin arxasındaki niyyət...



ATƏT-in Minsk Qrupunun həmsədrleri özlerinin də inanmadığı bir prosesi başlatmaq istəyir

yazısı sah.11-də

Putinin yeni qənimi - Navalı qəhrəmandır, yoxsa miraj?

yazısı sah.5-də

Magistratura və rezidenturaya sənəd verənlərin sayının kəskin azalmasının pərdəarxası

yazısı sah.7-də

Sülh sazişi 3 paytaxtin "ikili standart" siyasetinin girovluğunda

yazısı sah.15-də

Azərbaycanı təhdid edən xarici və ideoloji risklər

yazısı sah.9-də

ABŞ-la Azərbaycanın ticarət əlaqələri kəskin azalıb

yazısı sah.10-də

Trampın iki ayı-dünya siyasetində nələr dəyişdi?

yazısı sah.4-də

Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yadılar

yazısı sah.2-də

Petrosyanın 7 rayonu Azərbaycana qaytarmaq təklifi: seçkiqabağı gediş, yoxsa...

yazısı sah.6-də

Arif Hacılının facebookun rəhbərinə qarşı məhkəmə hədəsi...

yazısı sah.4-də

Çinlilər Parisi dağıdır

yazısı sah.10-də



Qubad İbadoglu:
“Problemlə kreditlərlə bağlı ciddi qərarlar verilməlidir”

yazısı sah.10-də

Düşmənin aprel xofu güclənir - işgalçi odla oynayır...

**“ƏN YAXSİSI ODUR Kİ, SARKİSYAN ÖZÜNÜ GÜLƏLESİN! ” .
XOCALI QATİLİ ÜÇÜN LAYIQLI SONLUQ**

Ermənistən prezidentinin Azərbaycana “İsgəndər” hədəsi işgalçıya baha başa gələcək; bu hədənin ardınca işgalçı qüvvələrin Ağdamda manevrlərə başlamasında əsas hədəf; **rusiyalı siyasi texnoloq**: ““İsgəndər”lər hərbi qənimət kimi Azərbaycanın əlinə keçə bilər...”



musavat.com
Toğrul İsmayıllı

yazısı sah.8-də

“Şərq” bazarı köçürüür - sahibkarlar çərəsiz durumda

Ticarət mərkəzinin paytaxtin yenidən qurulması layihəsi çərçivəsində plana düşdüyü və sökülcəyi iddia olunur

yazısı sah.7-də



“Şərurlu İsfəndiyar”:
“Mən heç orta məktəb də qurtarmamışam, oxuya və yaza bilmirəm”

yazısı sah.3-də



Azay Quliyev:
“Məhkəmə işlərinin 40 faizi banklarla bağlı olub, bu vəziyyətdən hamı narahatdır”

yazısı sah.2-də

30 mart 2017

Xəbər
Sabirabadda ər arvadından şübhələndiyi üçün oğlunu çəkicidə öldürdü
yazısı sah.14-də



President İlham Əliyev BP-nin regional prezidentini qəbul etdi

Azərbaycan prezyidenti İlham Əliyev martın 29-da BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birreli və BP-nin Azərbaycan, Gürcüstan və Türkiye üzrə regional prezidenti Qəri Cunuz qəbul etdi.

APA-nın xəberinə görə, prezyident İlham Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiye üzrə keçmiş regional prezidenti Qordon Birreli BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri vəzifəsinə təyin olunması münasibətə təbrik edib. Qordon Birrelin Azərbaycandakı fəaliyyət illerinin ölkəmizdə enerji sahəsində müüminkinləşdirilməsi nail olunduğu dövrə təsadüf etdiyini deyən dövlət başçısı bu illər ərzində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Qordon Birrelin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu bildiren prezyident İlham Əliyev onun Azərbaycanla BP arasında əməkdaşlığı öz töhfəsini verdiyini qeyd edib, Qordon Birrelin fəaliyyətinin həm Azərbaycan hökuməti, həmçinin BP rəhbərliyi və şirkətin tərəfdaları tərəfində yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Qordon Birrelin BP-nin Azərbaycan, Gürcüstan və Türkiye üzrə yeni təyin olunmuş regional prezidenti Qəri Cunuz prezyident İlham Əliyevə təqdim edib.

Qordon Birrelin Azərbaycanda işlədiyi bu illər ərzində fəaliyyətine verilən böyük dəstəye görə Azərbaycan hökumətinə və prezyident İlham Əliyevə minnətdarlığını bildirib. BP ilə Azərbaycan arasında əməkdaşlığın vacib məqamlarından danışan Qordon Birrelin gələn il "Şahdəniz-2" yatağından çıxarılması nəzərdə tutulan qazın ilk olaraq Türkiyəyə, daha sonra 2020-ci ildə Avropaya ixrac olunmasının önemini vurgulayıb.

Görüşdə "Azəri-Çıraq-Günəşli" layihəsinin uzadılması ilə bağlı məsələlər, həmçinin "Şahdəniz" və "Dayaz Sulu Abşeron" layihələri ətrafında müzakirələr aparılıb.



Bakıda polisin saxlamaq istədiyi gənc hər kəsin gözü qarşısında qolunu kəsdi

Metro keçidində polis əməkdaşlarının saxlamaq istədiyi şəxslərdən biri hər kəsin gözü qarşısında özüne lezva ilə xəsarət yetirib. Musavat.com xəber verir ki, hadisə dünən səhər saatlarında "Koroğlu" metro stansiyasının kecidində baş verib.

Məlumatda görə, polis əməkdaşları 20-25 yaşlarında olan iki şübhəli şəxsi saxlamaq istəyib. Onlardan biri polisin emriనə təbə olsa da, digər şəxs müqavimət göstərib.

Hadisə şahidlərinin dediyine görə, müqavimət göstərən şəxs dilinin altından lezva çıxaraq qoluna xəsarət yetirib. Qan içində olan şəxs dostunun sərbəst buraxılmasını isteyib.

Polis əməkdaşları özünə xəsarət yetirən şəxslə danişq apararaq onu fikrindən daşındırıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar narkotik vasitə istifadəsində şübhəli biliniblər.

BNA vahid taksi sisteminin yaradılmasını təklif edib

Baki Nəqliyyat Agentliyi (BNA) 36 küçə və prospektde avtobuslar üçün xüsusi hərəkət zolağının çəkilməsini təklif edib. "APA-Economics" xəber verir ki, buna BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.

Onun sözlerinə görə, ilkin olaraq 9 küçə və prospektde bu zolağın çəkilməsinə razılıq verilib. V.Kərimli xatırladıb ki, avtobuslardan başqa, operativ nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları da bu zolaqlardan istifadə edə biləcək.

Həmin zolaqlardan taksilərin istifadəsinə gəlincə, qurum rəhbəri bunu deyib: "Bakıdakı taksi məsələsi ilə bağlı pərəkəndə vəzifət mövcuddur. Buna görə biz vahid taksi sisteminin yaradılması ilə bağlı təklif irəli sürmüük. Bəzi takslar "A" nöqtəsindən "B" nöqtəsine aparmaq üçün dolayı yollardan istifadə edir. Taksi bazası yaradıldıqdan sonra takslar onlara verəcəyimiz xətdən istifadə edəcəklər. Üks halda, istenilən şəxs avto-



mobilinin damına taksi işarəsi birlərinə də toxunub. Onun sözlerinə görə, BNA ilə Baş Dövlət Yol Polisi (BDYP) arasında memorandum imzalanıb. Memorandumun şartlarına əsasən, xüsusi hərəkət zolaqlarından istifadə edən nəqliyyat vasitələrinin fotoları BDYP-ye göndəriləcək və onlar barəsində müvafiq cəza tədbiri görülecek.

Mehman Hüseynovun apelyasiya şikayətinə baxılır

Baki Apelyasiya Məhkəməsində martın 29-da blogger Mehman Hüseynovun barəsində olan hökmədən vəriliş apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Musavat.com xəber verir ki, hakim Vaqif Mursaqlıovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra M.Hüseynovun vəkilleri Elçin Sadiqov, Fuad Ağayev və Şahla Hümbətova vəsətərlərə çıxış edib. Onlar M.Hüseynovun şübhə qəfəsindən çıxardılıb, yanlarında əyləşdirilməsini, iclasın audio və videoçəkilişle keçirilməsini, həbs-qətimkən tədbirinin ev dəstəkləri və ya girov qətimkən tədbiri ilə evez edilməsini, məhkəmənin qismən istintaq yolu ilə aparılmasını, Nəsimi Rayon Polis İdarəsinin reisi Musa Musayevin məhkəmədə dindirilməsini, M.Hüseynov saxlanılan zaman Nəsimi RPL-nin müşahidə kameralarının məhkəməyə təqdim edilməsini və cinayət işinə xitam verilməsini isteyiblər.

Məhkəmə vəsətərləri təmin etməyib. Növbəti proses aprelin 10-na təyin olunub.

Xatırladıq ki, Nəsimi RPL-nin reisi Musa Musayev M.Hüseynov xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloggerin Cinayet Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətde ittiham etməkən böhtan atma) maddəsində məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını isteyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

□ Məhəmməd TÜRKMƏN



Azərbaycanda "körpü bank"lar yaradılacaq

Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) "körpü banklar" yaratmaq səlahiyyətinin veriləsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bunu dünən Milli Məclisde İnzibati Prosessual, Mülki Prosessual məcellələrə deyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

İnzibati Prosessual və Mülki Prosessual məcellələrə deyişikliklər gələcəkde "Bank haqqında" Qanuna müvafiq deyişikliklər etmeye zəmin hazırlamaq üçün təqdim edilib və qanun layihələrində "körpü bank"ların yaradılmasını nəzərdə tutan qətnamə anlayışı ekinci tapıb. Məsələn, İnzibati Prosessual Məcəlləleye təklif edilən deyişikliyə əsasən MBNP-nin bankın qətnaməsi çərçivəsində qəbul etdiyi qərar məhkəmə tərəfindən leğ edile bilər.

Müzakirələr zamanı R. Aslanlı bildirib ki, maliyyə bazarlarına nəzarət orqanı problemi olan, könülli restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərini həll etməlidir: "Bunun biri neçə yolu var. Banka aidiyəti olan şəxslərin, yeni sehmədarların, bankın idarəe edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərinə icbari qaydada onun sehmələrinə keçirib, bankın sehmələrinin bir qismi çıxarıb satmaqla bazarın vəsaitlər cəlb etmək, bankın aktiv öhdəliklərinin birləşdirilərə, yaxud ayrı-ayrılıqla çıxarılmış depozitlər qaydada problemlərin həll edilməsi bura daxildir. Yaxud bankın müəyyən kapital kəsiri var, buna müəyyən sağlam bir banka satmaqla artıq yeni sağlam bir maliyyə təchizatı formalasdırmaq olar. Yəqin ki, gələcəkdə dünyada maliyyəcələr başqa yollar da tapa biləcəklər. Bizim təklif etdiyimiz qətnamə "körpü bank"ın yaradılmasıdır. Körpü bank nədir? Yeni bank yaradılmış, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu "körpü bank"a keçirilir. Bu bank müəyyən müddətən sonra sağlam bank kimi bazara çıxarılmışdır. Tənzimləyicilərə potensial bank investorlarının siyahısı olur. Onlar bilirlər ki, hansı ödəmə qabiliyyəti olan qurumlar bank almaq istəyirlər. Məsələn, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatı var ki, tek Azərbaycanda yox, hətta Gürcüstanda və Rusiyada kimlər bank almaq isteyirlər və biz belə halla üzləşsək, həmin bankları kimlər təklif edə bilərik. "Körpü bank"ının yaradılması məhz bu məqsədə xidmət edir. Nəzerinizə çatdırıbm ki, hazırda qanunvericiliyə əsasən, bankların yaradılması 8-10 ay müddət tələb edir. "Körpü bank"lar isə tənzimləyicinin qərarı ilə yaradılacaq".



Azay Quliyev:
"Məhkəmə işlərinin 40 faizi banklarla bağlı olub, bu vəziyyətdən hamı narahatdır"

"Bu gün banklarla bağlı olan vəziyyət hamı narahat edir. Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı kifayət qədər addımlar atır. Ancaq bu sahədə kifayət qədər həssaslıq var."

Modern.az xəber verir ki, bunu Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputatın sözlərinə görə, statistikaya baxsaq, görərik ki, keçən il 700 minə qədər məhkəmə işi olub.

"Bu işlərin 40 faizi banklarla bağlıdır. Buradan da görünür ki, banklarla bağlı proses çox ciddi şəkildə məhkəmələrə yönəldirilir. Bu fəizi hesablaşsaq, taxminen 300 minə yaxın şikayət demekdir. Biz bu prosesi məhkəmələrə qədər müəyyən mənada tənzimləsek, həm də ictimai nəzəret mexanizmini şəffaf edə bilsək, mənəcə, məhkəmələrə müraciətlərin sayı da azala bilər".

Azay Quliyev hazırda qeyri-bank kredit təşkilatları ilə bağlı da ciddi məsələlərin olduğunu vurgulayıb.

"Qeyri-bank kredit təşkilatlarından da eynilə banklardan olduğu kimi məhkəmələrə şikayətlər daxil olur. Men istəyirdim ki, gələcəkdə də bu məsələyə diqqət ayrılsın".

Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıdlar

ATƏT-in Minsk Qrupunun həmsədrleri regiona son səfərləri ilə bağlı birgə bəyanat imzalayıblar.

APA-nın ATƏT-ə istinadən verdiyi məlumatə görə, bəyanatda bildirilir ki, səfərin əsas məqsədi təməs xəttində və Ermenistan-Azərbaycan sərhədində an son herbi və siyasi məlumatları eldə etmək, Vyana və Sankt-Peterburq görüşlərində eldə olunan razılaşmaların həyata keçirilməsini və münaqışının həlli istiqamətində gələcək addımları müzakirə etmək olub.

Qeyd edək ki, həmsədrlər martin 11-də Bakıda, martin 27-de İrvanda və martin 28-də Dağlıq Qarabağda olublar.

Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı müsabiqə şərtləri açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdürü Xanlar Xanlarzadə APA-ya bildirib.

Onun sözlərinə görə, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi bali 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla, qalan 4 imtahan fənninin her biri üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi bali 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan), II ixtisas qrupunda ümumi bali 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla, qalan 4 imtahan fənninin her biri üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi bali 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan), III ixtisas qrupunda ümumi bali 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla, qalan 4 imtahan fənninin her biri üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi bali 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi bali 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla, qalan 4 imtahan fənninin her biri üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi bali 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan) abituriyentlər buraxılırlar.

DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişikliklər var: “Belə ki, I qrupun “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları mühəndisliyi”, “Geolojiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi bali 250-dən, hər hansı bir imtahan fənninin her biri üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi bali 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan), III ixtisas qrupunda ümumi bali 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla, qalan 4 imtahan fənninin her biri üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi bali 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan) abituriyentlər buraxılırlar.

Məlahət Mürşüdü

300-dən və hər bir imtahan fənninin her biri üzrə ayrılıqda topladığı nisbi bali 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi bali 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi bali 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər”.

Qeyd edək ki, son illərdə keçid balları aşağı salınsa da, göstəricilər elə də ürəkaçan olmurdu. Bu il də ballar müəyyən qədər aşağı salınıb. Maraqlıdır, təyin edilən bu ballar abituriyentlər üçün müsbət dirmi, yoxsa yenə də aşağı göstərici olacaq?

Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdü bildirdi ki, balların aşağı salınması məzunlar üçün geniş imkanlar açacaq. “Abituriyentlərin sayında artım müşahidə ediləcək. Çünkü əvvəlki illərdə göstərilən həddi keçen məzunlar bir çox hallarda MDB ölkələrinə üz tuturdular. Bilirsiz ki, bir çox yerlərdə ödənişli təhsil almaq üçün imtahansız qə-

bullar həyata keçirilir ve məzunlar da buna gedir. Bu baxımdan, mən düşünürəm ki, keçid ballarının aşağı salınması həmin axının qarşısını müəyyən qədər ala biləcək. Men deyərdim ki, bəlkə də tamam alacaq. Bu baxımdan, qəbulda abituriyentlərin sayında müəyyən dəyişikliklər, artım ola bilər. Diger tərəfdən, keçid ballarının aşağı salınması məzunlar üçün geniş imkanlar açacaq. Yəni ali təhsil almaqdandan, universitet tələbəsi almaqdandan heç kim kənarda qalmayacaq. Dediym ki, bu iki məqsədə xidmət edəcək. Xaricə gedən məzunların qarşısının alınması, say baxımdan artımı, eyni zamanda bütün məzunların topladığı ballar üzrə istədiyi ixtisaslara qəbul olunma imkanları verəcək”.

□ **Günel MANAFLİ**

Şərurlu İsfəndiyar “MTN işi” üzrə ifadə verdi

İsfəndiyar Axundov: “Mən orta məktəb qurtarmamışam, oxuya və yaza bilmirəm, müstəntiq vəkilimin dediklərini yazıb, mən də imzalamışam”

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə naxçıvanlı oliqarx, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov ifadə verib.

“Şərur İnşaat” tikinti şirkətinin rəhbəri olan İl.Axundov “MTN işi”ndə zərərçəkmiş şəxslərdən “Azərtikinti ATF” şirkətinin rehbəri Azər Quliyevin episodu üzrə dinlənilib.

Bildirək ki, Azər Quliyev bir neçə il əvvəl vəfat edib. İndiki məhkəmədə onu hüquqi varisi təmsil edir. Dələduzluqda təqsirləndirilen A.Quliyev 14 il müddətine azadlıqdan məhrum edilmişdi. O, bir neçə il sonra həbsxanada vəfat edib. Quliyev Akif Çovdarov və adamları tərəfindən hedə-qorxu gəlinərək həbs edildiyini deyib.

“Şərurlu İsfəndiyar” istintaqda nə deyib?

Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində istintaqa ifadə verən Axundov deyib ki, mərhum iş



adəmi Azər Quliyevi 2007-ci ildən tanır, sonuncu ilə ədəvəti və düşmənciliyi olmayıb. Onun dediklərinə görə, 2007-ci il tarixdə Azər Quliyevlə “Orxan” MMC-nin direktoru Əlizadə Alim Bəhro oğlu arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun olaraq “Orxan” MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə çox mərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsinde olan tikintisi yarımcıq qalımış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsinə təkintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, “Azərtikinti ATF” MMC isə həmin yarımcıq binaların tikintisini tamamlaya-

lib. Təxminən 2008-ci ilin əvvələrində “Orxan” MMC təsisçisi olduğu “Şaiq” MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzilərdən əldə etdiyi vəsait sonuncunun əvəzində zərərçəkmiş şəxslərə ödənilib. Hətta tərəfindən ödənilmiş vəsait Azər Quliyevin binanın tikintisine sərf etdiyi vəsaitdən təxminən 800 min manat artıq olub.

İsfəndiyar Axundov onu da deyib ki, bundan sonra binanın tikintisinə dair Azər Quliyevlə bağlanmış müqavilə ləğv edilib və Azər Quliyev təkintidən uzaqlaşdırılıb. “Şaiq” MTK tərəfindən həmin binalarda tikinti işləri davam etdirilərək tikinti başa çatdırılıb, Azər Quliyev barəsində cinayət işi üzrə istintaq başa çatdırıldıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə Azər Quliyev törətmış olduğu əməllərə görə təqsirlər bilərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

İ.Axundov qeyd edib ki, “Orxan” MTK deyil, MMC olub. Həmin cəmiyyətin Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyəti olmayıb. MMC Naxçıvan MR-də yaradılmışdır. İş adamı ifadəsində bildirib ki, bundan sonra həmin faktlara görə istintaq orqanı tərəfindən araşdırımlar aparı-

kend sakini İbrahimov Asəf Səfəralı oğlu olub. Cəmiyyətin başqa təsisçisi olmayıb, icraçı direktor isə Əlizadə Alim Bəhro oğlu təyin edilib.

Biznesmen söyləyib ki, “Şaiq” MTK və “Orxan” MMC-nin MTN ilə heç bir əlaqəsi olmayıb. Həmin bina MTN-in sifarişi ilə tikilməyib.

“Şərurlu İsfəndiyar” şahid kimi çağırıldığı məhkəmədə isə tamamilə fərqli fikir bildirib. Əvvəlki ifadəsini tekzib edib.

O deyib ki, istintaqda dediklərindən xəbəri yoxdur. Çünkü o, nə yaza, nə də oxuya bilir.

İ.Axundovun dedikləri: “Mən orta məktəb qurtarmamışam. Oxuya və yaza bilmirəm. Müstəntiq vəkilimin dediklərini yazıb. Mən də imzalamışam. Müstəntiqə gedən-də dedim ki, necə məsləhətdirse, münasibdirse, elə də yazaq. İstintaqda yazılınlardan xəbərim yoxdur”.

İş adamı istintaqa ifadəsi ni təsdiq etmədiyi, Akif Çovdarov və digərləri ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Növbəti məhkəmə iclası aprelin 3-na təyin edilib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlə kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Səhələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılib.

□ **İlkin MURADOV**

Amerikanın dövlət başçısı Donald Trampin rəsmi şəkildə prezidentlik kürsüsünə əyləşməsindən iki ay ötdü. Bu müddət ərzində dünya siyasetində dəngələrin getdikcə dəyişiyi müşahidə olunur. Doğrudur, D.Tramp onənəvi ABŞ siyasetindən kənarə çıxa bilmədi, amma Birləşmiş Ştatların digər ölkələrlə bağlı siyasetində dəyişikliklər sezilir.

Ağ Evin yeni sahibinin iki aylıq presidente müddətində Amerika demokratiyasına ciddi təhlükələrin yarandığı da üzə çıxdı. Bunu mediaya olan hücumlar və Trampın prezidentliyinə qarşı çıxan ABŞ vətəndaşlarına qarşı zoraklığın olması sübut edir. Son iki ayda əvvəlki prezident Barak Obamanın dövründəki Rusiya ilə bağlı siyasetdə də yumşalmanın olduğunu demək mümkündür. Doğrudur, şimal qonşumuz hələ də sanksiyalar altında inildəyir, amma ən azından Amerika rəhbərliyi seviyyəsində Kreml ilə bağlı tənqid fikirlərin azaldığı görünür. Qardaş ölkə olan Türkiyə ilə bağlı resmi Vaşinqtonun əvvəlki siyasetinə el gəzdirdiyini sezməmək mümkünün devil

Ekspertlər Azərbaycan üçün də Tramp hakimiyyətinin önemli olduğunu vurşulayırlar.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, yeni ABŞ prezidenti hələ də ölkənin idarəcilik sisteminin içərisinə daxil ola **bilməyib**: "Trampın prezident kürsüsüne sahibləndiyi bu iki ayı kifayət qədər ziddiyətli bir dövr kimi dəyərləndirmek daha doğru olardı. Bu 2 ay sübuta yetirdi ki, Donald Tramp və komandasının ölkənin xarici siyasetinin prioritətləri baredə aydın təsəvvürleri və proqramları yoxdur. Trampın nə etmək istədiyi və ya-xud edacəvi aydın devil. Ortalı-

Politoloq ABŞ-Rusya münasibətlərinə toxundu: “Ötən 2 ay ərzində ABŞ-Rusya münasibətlərində ciddi irəliləyiş baş-

Arif Hacılıının Zukerberqə qarşı məhkəmə hədəsi - nəticə verəcəkmi?

Osman Gündüz: "Bu məsələdə Azərbaycan hökumətinin əli olmasına inanmırıam"

Müsavat Partiyasının başqanı Arif Hacılmın facebook profilinin 3 gün bloklanması sosial şəbəkələrin əsas müzakirə mövzularından biri oldu. Profilinin bağlanmasıdan daha çox partiya başqanının facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqi məhkəməyə verməklə hədələməsi müzakirəyə çevrildi. A.Hacılı öz twitter sehifəsində status paylaşaraq, profilinin hakimiyətin sıfırı ilə bağlılığı iddia edərək, şəxsi hesabının açılmayıcağı təqdirdə Mark Zukerberqi məhkəməyə verəcəyini bəyan etti. Onun bu addımı həm gülüş obyektiyinə çevrildi, həm də təqdirəlayıq hesab olundu.

Azerbaycan Internet Forumunun prezyidenti Osman Gündüz "Yeni Müsavat" a açıqlamasında hansı hallarda facebook hesabının bağlanması barədə bunları dedi: "Internet resursunun, xüsusilə qlobal resursların hər birinin bəlli qaydaları var. Hansı ki, bizim əksəriyyətimiz o qaydaları oxumurraq. Sadəcə, ora daxil olub, istifadə edirik. Məsələn, qaydalardan biri odur ki, 13 yaşdan aşağı şəxs ondan istifadə edə bilməz. Xaxud məsələn, müsavat.com saytı bəlli bir qayda müəyyən edə bilər ki, təhqirəmiz ifadələr şərhlərdə yazılsa, bloklama olacaq, xaxud giriş əngellənəcək. Əslində bunları normal prosedurlardır. Hər bir informasiya resursunun özünün sahibi, onun tərəfindən də müəyyən edilən bəlli qaydaları var. Təbii ki, bu qaydalardan istifadə zamanı kənara çıxılırsa, tədbirlər də görülür. Addımlarda ola bilər profil bir müddətliyə bağlansın, xaxud xəbərdarlıq gəlsin. Qlobal resurslara



hökumətlər tərəfindən də sorğular daxil olur. Bu resurslar hər il hökumətlər tərəfindən daxil olan sorğular əsasında məlumatlar dərc edirlər. Məsələn, google.az dərc edə bilər ki, ötən il biziə Rusiyadan 10 min sorğu daxil olub. Bu sorğular- da facebookdan istifadə edən- lərin bəziləri barəsində tədbirlər görülməsi də xahiş oluna bilər. İstisna etmirəm ki, Azərbaycan hökuməti tərəfindən də qanunvericiliyə uyğun şəkillə dövlətçilik əleyhinə olan fəaliyyətlə, terrorçuluqla bağlı müraciətlər edilir. Türkiyənin belə problemlərinin olduğunu

Trampin iki aylı-dünya siyasetinde neler değişti?

Elçin Mirzəbəyli: "Bu 2 ay sübuta yetirdi ki, onun və komandasının xarici siyasetinin prioritetləri barədə aydın təsəvvürləri yoxdur"



vermeyib. Qeyri-müəyyənlik davam edir. Amma bu qeyri-müəyyənliğin özü belə Rusyanın maraqlarına uyğun gelir. Trampın İranla bağlı bəyanatları istisna olmaqla, ABŞ-in qlobal siyasetdəki ənənəvi rolun zamanlar qabarq şəkildə nəzərə çarpmır. Ola bilsin ki, bunun özü də bir taktikadır. Rusiyaya gedə biləcəyi yerdə qədər getmək imkanı yaradırlar. Rusyanın mövcud idarəcilik sistemi, iqtisadi və hərbi potensialı ona dünya gücü olmaq imkanı tanımır. Lakin ABŞ-in susqunluğu nəticəsində yaranmış boşluq Moskvanın iştahını daha da artırır və o, öz potensialından daha irəli atılmağa çalışır. Nəticədə isə olan-qalan burlar ehtimallardır. Tramp isə belə qısa müddət ərzində ABŞ-in ənənəvi siyasetindən kənara çıxıbilməz. Həm də bu təkcə ABŞ-dan asılı olan məsələ deyil. Xüsusile də xarici siyaset və tehlükəsizlik məsələlərinin de Tramp ABŞ-in ənənəvi mütəfiqlərinin maraqlarını nəzərə almaq məcburiyyətindədir. Birleşmiş Ştatların gücü onun NATO-dakı dominant rolu ilə, mütəfiqlərinə təsir etmək imkanı ilə bağlıdır. Bu rolun və imkanın sıradan çıxmazı Birleşmiş Ştatların qlobal geosiyasi və geoitqası təsir vasitələrinin sıradan çıxmazı deməkdir. Buna isə ABŞ-in mövcud siyasi sistemimə imkan verməz”.

resurşlarını da xərcləyir ve güclənən düşür. SSRI-yə qarşı da oxşar taktika tətbiq olunmuşdu. Trampın İrana qarşı sert bəyanatları da Rusyanın maraqlarına xidmet edir. İranın Suriyada və bütövlükdə regionda zəifləməsi Rusyanın maraqlarına uyğundur. ABŞ İrani sıxıqlıqca, o, Rusiyaya siyinməyə və təbii ki onun şərtləri ilə razılışmaya məcbur olur. Şübhəsiz ki, bütün

şünürüm ki, bu suala konkret cavab vermek için gözlemek lazım gələcək. Daha doğrusu, ilk önce müəyyənleşdirmek lazımdır ki, Türkiyənin siyasi hakimiyəti nə istəyir. Qonşularla "0" problem... alınmadı, əvəzində çoxsayılı problemlər yaşandı. Separatçıların siyasılışdırılması yolu ilə onların sivil siyasi müstəviyə çəkilməsi layihəsi də baş tutmadı, eksinə, siyasılışmış separatçılar Türkiyənin siyasi sistemində manəy yaratmağa çalışıdlar. Bu baxımdan, Türkiyənin de yer aldığı mövcud siyasi və geosiyasi mənzərədə labirintdən başqa bir şey görünmür. Türkiye-Avropa İttifaqı-ABŞ münasibətlərinin bütün vektorlarını görmək üçün isə Türkiyədə keçiriləcək referendumun, Fransada keçiriləcək prezident, Almaniyada keçiriləcək parlament seçkilərinin nəticələrini gözləmək lazımlı gələcək. Çünkü hazırda nəzərə çarpın bəzi ziddiyətlər daha çox seçkiqabağı texnologiyaların elementlərini xatırladır. ABŞ-in xarici siyasetindəki durğunluq Vəsinqton-Bakı münasibətlərində də nəzərə çarpır. Hazırda Cənu-

bi Qafqazda Avropa İttifaqının mövcudluğu daha aydın Görünür, neinki ABŞ-in. ABŞ-in regionda təsir imkanlarını qoruyub saxlaması həm Azərbaycanın, həm de Gürcüstanın maraqlarına xidmet edir. Təbii ki, güclər arasında balansın pozulması manevr imkanlarını məhdudlaşdırır, daha çevik və dinamik siyaset yürüdülməsini tələb edir. Hesab edirəm ki, Tramp administrasiyasının Rusiya ilə bağlı siyasetinə tam aydınlıq geldikdən sonra müəyyən dəyərləndirmələr aparmaq mümkün olacaq. Ola bilsin ki, proses hələ bir müdət bu cür də davam etsin. Trampın secki dövründə verdiyi vədlerin əhəmiyyətli hissəsini, xüsusi ləxarıci siyasetlə bağlı tezisləri onun səlahiyyət dövrü ərzində yerinə yetirmək mümkün deyil. Əgər bu, ABŞ-in yeni dövrү üçün nəzərdə tutulmuş strategiyasıdırsa, ola bilsin ki, 5-10 il ərzində təmel olaraq gerçəkləşdirilməsi mümkün olsun. Yox əgər bu, Trampın şəxsi istəklərindən qaynaqlanırsa, şübhəsiz ki, yerinə yetirilməsi mümkün olmayacaq".

hamımız şahidiyik. Müraciətlərin bəzilərinə facebook əməl edir, ya hesabı bağlayır, ya da bir müddətliyə bloka salır. Amma bəzi hallarda da əməl edilmir. Məsələn, facebook almanın hökumətinin müraciətinə əməl edir, amma Türkiye hökumətinin deyil. Halbuki müraciətlər eynidir. Bəzən bu resurslarda ikili standartlar olur".

O.Gündüz məhkəmə perspektivlərindən də danışdı: "Ola bilər ki, qanunsuz şəkildə profil bağlansın. O zaman məhkəməyə müraciət etmək mümkündür. İnfomasiya, ifadə azadlığının pozulması kimi məsələlər var. Boşuna şəxsi hesab qapadıla bilməz. Vəkille danışıb, bu məsələni məhkəmə müstəvisində həll etmək mümkündür. Bu cür məhkəmələr az olmayıb. Məsələn, bir milyonluq səhifədə bir də görürsen ki, hər hansı məlumat paylaşılır, müəllif hüquqları pozulur. O zaman müraciət edib, səhifəni bağlatmaq olur. Biz qaydalara eməl etmirik. Profilin kimsə tərəfindən bağladılığını da demek doğru deyil. Görünür, avtomatlaşdırılıb. Məsələn, filan profillə bağlı yüz şikayət daxil

□ Çavansır ABBASLI

Rusya presidente Vladimir Putinə qarşı müxalifət mövqeyində olan Aleksey Navalnının rəhbərliyi ilə bütün ölkədə təşkil edilən aksiyalar Qərbda böyük əsk-səda verib. Belə ki, aparıcı Qərb KİV-ləri Navalnının Rusiyada demokratik hərəkatın yeni lideri kimi təqdim etməyə başlayıblar. "Uzun müddətdir ki, Rusiyada belə bir şey olmadı", - Almanyanın Frankfurter Allgemeine qəzetinin yazarı Fridrix Şmidt Vladivostokdan Moskva və Sankt-Peterburqda qədər bütün Rusiyani bürüyən aksiyaları bu cür təsvir edib.

Qəzet etirazçılarının Rusiya-nın baş naziri Dmitri Medvedevin saxta firma və şəxslərin adı altında Rusiya və İtaliyadakı dəbdəbəli daşınmaz əmlakları barədə dərc olunan informasiyalardan dolayı hid-dətli olduğunu bildirir. "Başqa ölkədə hökumət dərhəl istəfa verərdi", - aksiya iştirakçılarından biri qəzətə bildirib.

Britaniyanın "The Guardian" qəzeti de aksiyada yüzlər-le iştirakçının Rusyanın müxtəlif şəhərlərində həbs edildiyi-ni yazıb.

"Navalnını polis autobusuna soxmağa cəhd edən zaman kütü onun ətrafini sarıb azad etməyə çalışır", - qəzət yazarı Alek Lun və Şon Uoker yazar.

Xatırladaq ki, 26 martda bütün Rusiyada korrupsiya ilə mübarizə tələbi ilə icazəsiz aksiyalar keçirilib. Gedişat zamanı yüzlərle insan saxlanılıb.

Müxtəlif məlumatlara görə, Moskvadakı etiraz aksiyalarında 8 mindən 30 minədək adam iştirak edib.

Aksiyalar üçün səbəb Navalnının fondunun baş nazir Dmitri Medvedevin güman edilən "gizli daşınmaz əmlak imperiyası" barəsindəki araşdırması olub.

Navalnı çəkdiyi "O, sizə Di-mon deyil" filminde iddia edib ki, Medvedev Rusiyada və

xaricdə qeyri-kommersiya təşkilatlarının şəbəkəsi vasitəsilə çoxsaylı dəbdəbəli daşınmaz əmlak sahibidir.

Youtube-də həmin filmi 12 milyon istifadəçi izleyib.

Yaxşı, bəs bu Navalnı kimdir? Birdən-birə "göbələk kimi" rusların həyatında nece peydə olub? "Yeni Məsəvət" Rusiya mətbuatına istinadən onun dosyosunu hazırlayıb.

O, ne işlə məşğul olur? Əsas sual budur. Siyasetçi, blogger, hüquqşunas, müxalifətçi, eyni zamanda Korrupsiya ilə Mübarizə Fondunun ya-radicisi. 2013-cü ildə Moskva meriyasına keçirilən seckilər zamanı 2-ci yeri tutub. İctimai xadimdir.

Navalnı qardaşları ilə bağlı cinayət işi də dosyedə xüsusi yer tutur. Aleksey və Oleq Navalnı qardaşları ilə bağlı dələduzluq maddesi ilə 55 milyon rubl məbleğində cinayət işi qaldırılıb. Buna səbəb qardaşların birgə təsis etdi-kərə kampaniyasının yol verdiyi saxtakarlıqlar olub. Onlar vergidən yاخınma, dələduzluqla bağlı bəzi məqamlarda ittiham olunub. Belə ki, Aleksey Navalnı 3.5 il müddətinə şərti cəzaya, onun qardaşı Oleq isə ümumi rejimli cəza-çəkmə müəssisəsində həmin müddətə həbs cəzası alıb.

Bundan başqa, hər iki qardaş ayı-ayrılıqda 500 min rubl cərimə və dələduzluğa yol verdi-kərə kampaniyaya 4 milyon rubl ödəməyə məhkum olunub.

"Çayka" filmi barədə də danişaq. Bu film 2015-ci ilin 1 dekabrında yayılıb. Film ökənin baş prokuroru Yuryi Çayki-nin oğullarının cinayətkar fəaliyyətinə həsr olunub. Amma filmdə bununla yanaşı, cinayətə bilaşmış yüksək çinli şəxslərdən de həbs olunub. İlk iki sutka ərzində filme 1.4 mil-yon nəfər baxıb.

2015-ci ilin 7 dekabrında prezidentin mətbuat katibi

Putinin yeni qənimi - O, qəhrəmandır, yoxsa miraj?

Aleksey Navalnı barədə bilinməyənlər...



Dmitri Peskov bildirdi ki, film barədə informasiya Kremlde maraqlı doğurmayıb: "Orada səhbət baş prokurordan yox, onun yetkinlik yaşına çatmış oğullarından gedir. Bu, daha öncə məhkum olunmuş və təntənəşin ilk yaradıcılıq nümunələri deyil".

Daha sonra isə A. Navalni tərefindən təsis edilmiş Korrupsiya ilə Mübarizə Fondu Medvedevin guyə xeyriyyə və qeyri-kommersiya fondları ilə bağlı araşdırma yayıldı. Material müelliflərinin versiyasına görə, hakimiyyət başçısı öz yaxın çevrəsinin eli ilə yüz

zifə tutduqda parlament üzvlüyündən istəfa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə maksimum 2 ay müddətində baxıb deputatın mandatına xitam verilməsi ilə bağlı qərar ver-məlidir.

Mehriban Əliyeva da konstitusiyanın tələbinə uyğun addım ataraq deputat manda-tının ləğvi üçün MSK-ya müvafiq müraciəti etdi və MSK dər-hal müraciətə müsbət cavab verdi.

25 gündür deputatsız olan 14 sayılı Xəzər seçki dairesində yeni seçkinin keçirilib-keçi-rilməyəcəyinə gelincə, məsələ hələ ki açıq qalır.

MSK katibi Mikayıl Rəhimov "Yeni Məsəvət"ə bildirib ki, deputat mandatına xitam verildikdən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki ölkə prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seckilər keçirilir. Odur ki, 14 sayılı dairədə yeni seçkinin nə zaman olacaqını prezident sərəncamı verildikdən sonra biləcəyik.

Ölkə başçısı tərefindən isə hələ ki belə bir sərəncam imzalanmayıb.

Onu da qeyd edək ki, Seçki Məcəlləsinin 176-ci maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seckidəri üzrə əlavə seckilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seckilər keçirilmir. Hazırkı Milli Məclis isə 2015-ci ilin noyabrında seçilib. Bu isə o deməkdir ki, növbəti parlament seckilərinə üç ilden artıq müddət qalıb və 14 sayılı Xəzər seçki dairəsində yeni seçki keçirilməlidir.

14 sayılı dairədə seçki təyin olunacağı halda hakim Yeni Azərbaycan Partiyasının həmin dairədə namizədinin kim olacaqına gəlincə, bu məsələ də prezidentin müvafiq sərəncamı imzalamasından sonra hellini tapacaq. Bu barədə YAP-çı deputatlardan biri eməkdaşımıza bildirib ki, 14 sayılı dairədə hakim partiyanın namizədinin kim olacağı hələ bilinmir, lakin seçki keçirilsə, həmin dairədən namizəd çox ciddi şəxs olmalıdır.

□ Etibar SEYİDAGA

milyardlarla səhmlər alır, yatırımlar edir.

2017-ci ilin əvvəlində isə Navalnı 2018-ci ilin martında keçirilməsi nəzərdə tutulan prezident seckiləri kampaniyası ilə bağlı regional ştablar qurmağa başladı. Hər ştabın açılışı dəfələrlə naməlum fealların təxribatları ilə müşayiət olunub. Məsələn, 4 martda onu dəməriyol vağzalında yumurta ile vurublar. 6 martda Nijne-Novqorodda naməlum şəxslər Navalnının ştabının yerleşəcəyi məkana hücum edərək təxribat cəhdli göstərib-lər.

17 martda isə onun Tomskdakı ştabını bomba xəbərdarlığı ilə bağlı olaraq evakuasiya edilər.

19 martda Novosibirskdə keçirilən aksiya zamanı iştirakçılarından bir nəfər yənə Navalnuya yumurta atıb. Həmin şəxsi polis saxlayıb.

Aleksey Navalnı 4 iyun 1976-ci ildə Moskvanın Butin şəhərciyində dünyaya gəlib. Navalnının atası Anatoliy Ivanoviç Navalnı fabrik sahibidir. Anası Lyudmila Ivanovna Na-

valnaya da eyni fabrikin həm-təsisiçisidir. Ali təhsilli olan anası institutlardan birində la-borant işləyib. 1975-ci ildə Anatoliy Ivanoviçə evlənib. Institutu qurtarandan sonra iq-tisadçı olaraq çalışıb.


Həyat yoldaşı Yuliya Borisovna Navalnaya isə iki uşaq anasıdır. Qızı 2001, oğlu 2008-ci il təvəllüdüdür.

A. Navalnının sözlərinə görə, bütün qohumları Ukray-na da yaşıyib. Özü isə 1986-ci il qədər hər yayı Kiyevdə ke-cirib. Amma Çernobildəki mə-lum qəzədan sonra doğmalarının di-ğer rayonlarına köçübəl. Ona görə də özünü daha çox uk-raynalı hesab edir. Çünkü uşaqlığı daha çox orda keçib.

2015-ci ildən isə Navalnı Moskvada yaşıyır.

1993-cü ildə Navalnı orta məktəbi bitirib. 1998-ci ildə Rusiya Xalqlar Dostluğu Uni-versitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə isə ikinci ali təhsilinə (bu dəfə maliyə sahəsi üzrə) başlayıb və onu da 2001-ci ildə bitirib.

□ Sevinc TELMANQIZI



14 sayılı dairədə deputat seçkisi olacaq mı?

Bir aya yaxındır deputatsız olan dairədən YAP-ın namizədi hələ bəlli deyil

Birinci vitse-prezident Mehriban Əliyevanın deputat mandatının ləğvi üçün müraciətinə Mərkəzi Seçki Komissiyasının müsbət cavab vermesindən sonra 14 sayılı Xəzər seçki dairəsi martın 6-dan deputatsızdır.

Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seckilərdə 14 sayılı Xəzər seçki dairesindən deputat seçilib. Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü icra hakimiyyəti organlarında və

M. Əliyeva birinci vitse-prezident vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü icra hakimiyyəti organlarında və

Azərbaycanda vəzifəli şəxslərlə bağlı yeni məsuliyyət müəyyən olunub

Nazirlər Kabinetin vəzifəli şəxslərlə bağlı yeni məsuliyyət müəyyənələşdirib. "Report"un xəborinə görə, bununla bağlı qərarları baş nazir Artur Rasizadə imzalayıb.

"Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənəkar vəsaitləri haqqında Əsasname" də edilən dəyişikliyə əsasən, bundan sonra büdcədənəkar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Bundan başqa, "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənəkar inkişaf fondu haqqında Əsasname" və fondun vəsaitinin xərclənməsi Qaydalarında da dəyişiklik edilib. Belə ki, Gömrük sisteminin inkişaf fondu vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Diger dəyişiklik isə "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları" ilə bağlıdır. Qaydada edilən dəyişikliyə əsasən, bundan sonra diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Nazirlər Kabinetin "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları"nda, "Ünvanlı dövlət sosial yardımçı alıqadı həququna malik olan azəminatlı ailələrə məxsus yaşıyış evlerinin və mənzillərin icbari siyortası üzrə siyortə haqlarının dövlət büdcəsindən vəsaitləri hesabına ödənilməsi Qaydaları"nda, "Vergi orqanlarının büdcədənəkar fondu formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydaları"nda, "Kənd təsərrüfatı mehsullarının istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağılarına, habelə buğda və çəltik əkinin görə dövlət büdcəsindən vəsaiti hesabına yardımların verilməsi Qaydaları"nın və "Aqrolinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərefindən kənd təsərrüfatı mehsullarının istehsalçılara mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştə satılması Qaydaları"nda da eyni məzmunlu dəyişiklik edib.



"Brexit" nələrə səbəb oldu...

Şotlandiya Böyük Britaniyadan ayrılmak üçün referendum keçirəcək

Böyük Britaniyanın Avropa İttifaqından çıxışına (Brexit) dair saziş avroplarının Böyük Britaniyada yaşamaq və ora səfər etmək hüququnu saxlamasa, Avropa Parlamenti bu sənədi donduracaq. "The Guardian" xəbər verir ki, bu bərədə avrodeputatlar bildiriblər.

"Brexit" üzrə Al-nin Danışqlar Qrupunun rehbəri Mişel Barnye və parlament üzvləri martın 29-nun - Britaniya hökumətinin Al-ni tərk etmək niyyətini birləş rəsmən elan etdiyi tarixin insanların sərbəst yerdəyişməsinə son qoyulacağı tarix olacağında cəkinir".

Qəzətin məlumatına görə, Avropa Parlamentinin mövqeyini aydınlaşdırıran qətnamə aprelin 5-də səsə qoyulacaq. Bu qətnamə növbəti iki il ərzində Britaniyaya səfər edəcək avroplalırin hüquqlarının məhdudlaşdırılmasının qarşısını almağa həsablanıb.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey iki il davam etməsi gözlənilən "Brexit" prosedurunu rəsmən başlıdı. O, "Brexit"in işə salınmasına dair Avropa İttifaqına məktubu imzalayıb.

Xəbərdə deyilir ki, Tereza Mey çərşənbə günü Brüsselə «Brexit» prosedurunun başlanılması haqqında rəsmi məktub göndərəcək. Qeyd edək ki, Avropa İttifaqından çıxməq qərarını britaniyalılar 2016-ci ilin iyun ayının 23-ü referendumda qəbul ediblər.

Diger tərefdən, gündəmdə olan məsələlərdən biri də Şotlandiya hökumətinin yenidən müstəqillik referendumu keçirməsidir. Bununla bağlı Britaniyanın baş naziri Tereza Mey ilə Şotlandiyadan birinci naziri Nikola Sturgeonun görüşməsi gözlənilir. Şotlandiya parlamenti üzvlərinin eksəriyyəti yeni müstəqillik referenduminun keçirilməsi barədə qərarı dəstəkləyib. Qeyd edək ki, yeni referendum birinci nazır Nicola Sturgeon tərəfindən təklif edilib. Referendum 2018-ci ilin payızı və 2019-cu ilin baharında keçirilməlidir.

Şotlandiya Böyük Britaniyanın Avropa İttifaqından çıxməsına getiren referendumun nəticələrindən narazidir. Şotlandiya hökuməti "Brexit" prosesinin Birləşmiş Krallıq üçün çətin olacağını düşünür. Hökumət Şotlandiyada yenidən referendum keçirməkə müstəqil dövlət kimi Avropa İttifaqının tərkibində qalmış niyyətindədir. Rəsmi London isə "Brexit" prosesinin başlığı bir erəfədə yeni referendumun keçirilməsinin məqsədəyən olmadığını bildirib.

Baş verənləri şərh edən "Atlas" Araştırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Şotlandiyadan gec-üz-Böyük Britaniyadan ayrılaçığını bildirdi: "Şotlandiya daha öncə də referendum keçirmişdi və çox cüzi səsle Britaniyanın ərazi bütövüyünə səs verənlər qələbə qazanmışdı. Ancaq hökumətdə Şotlandiyadan ayrılmışının tərefdəri olanlar çoxluq təşkil edirlər. O zaman mən də hesab edirdim ki, Şotlandiya yenidən referendum keçirəcək. İndi əllərinə yaxşı bəhanə düşüb. Bu isə ondan ibarətdir ki, Böyük Britaniyanın əhalisi Avropa İttifaqından çıxmaga səs verə də, Şotlandiya əhalisi Avropa İttifaqında qalmağa səs verib. Ona görə də şotlandiyalıların hakimiyətdə olan millətçi partiyasının əsas arqumenti bundan ibarətdir ki, siz Avropa İttifaqından çıxmək istəyirsiz, biz isə istəmirik. Ona görə də müstəqil olmaq üçün referendum keçiririk. Mən əminliklə deyə bilməm ki, hətta Şotlandiya əhalisi bu dəfə də cüzi səsle Böyük Britaniyanın tərkibində qalsa, gelecekdə yənə də referendum keçirəcək. Şotlandiya Böyük Britaniyadan ayrılmaya qədər bu referendum daima təkrarlanacaq. Bunun zəncirvari reaksiyası da ola bilər. Şotlandiya referendum yolu ilə müstəqillik qazansa, gelecekdə eyni teleblə Uels və Şimali İrlandiya da çıxış edə bilər. Ancaq London bu prosesin qarşısını almağa çalışacaq".

Böyük Britaniyanın Avropa İttifaqından çıxmamasına gəlin-ce, Elxan Şahinoğlu qeyd etdi ki, bu istiqamətdə iki fikir mövcuddur: "Bir təraf hesab edir ki, "Brexit" Böyük Britaniyaya ciddi iqtisadi zərər vuracaq. Bu istiqamətdə müəyyən hesablamalar aparılıb. Böyük Britaniya Avropa programlarından ayrılır, Avropa ilə ticarət-iqtisadi əməkdaşlıqdan ziyanla çıxacaq. Ancaq bunun əksini düşünənlər də var. Onlar iddia edirlər ki, heç bir ziyan olmayacaq. Əksinə, biz daha sərbəst olacaq, sərbəst ticaret apara biləcəyik, qadağalar, normalar ortadan qalxacaq. İki cür fikir və arqumentlər var. Bunun hansının doğru olduğunu heç kim inididən söyləyə bilməz. Biz bunu "Brexit" dən 5-6 il sonra söyləyə bilərik ki, Şotlandiyada ölkənin Avropa İttifaqından ayrılması iqtisadi baxımdan faydalı oldu, yoxsa ziyanlı. Siyasi zəmində bunun zərəri olduğunu artıq demək olar. Şotlandiyadan Böyük Britaniyadan ayrılmak istəməsi elə "Brexit"in zərəri neticələrindən biridir".

□ Nərgiz LİFTİYEVA

"Dağılıq Qarabağ ətrafinə dərələr tərəflərin danışqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır". Bunu Ermənistən sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib (virtualaz.org). Vaxtaşırı Sərkisyan iqtidarı Qarabağ məsəlesi ilə bağlı ağıllı addımlar atmağa çağrınan Ter-Petrosyan deyib ki, "əgər biz bunu könülü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alımaca".

Bəzi ekspertlərə görə, Dağılıq Qarabağ və ətraf 7 rayonun işğalına şəxsən rəhbərlik etmiş Ter-Petrosyan müharibədən bezmis erməni xalqının səsini almaq üçün siyasi gedis edir. Politoloq Şahin Cəfərli Ter-Petrosyanın açıqlamasında prinsipial yenilik görmədiyini bildirdi: "Ermenistan Dağılıq Qarabağ ətrafində rayonları işğal etse də, ilhaq etmək və ya Dağılıq Qarabağdakı separatçı qurumun tərkibinə qatmaq niyyətində olmayıb. Bu rayonları münaqişənin siyasi yolla həlli prosesində təsir "riçaqları" əldə etmək üçün ələ keçiriblər. Çox təessüf ki, bu işğalın sayəsində erməni tərefi nizamlanma prosesində, Dağılıq Qarabağın statusu məsələsində geniş mənəvə imkanları qazanıb. İşğalçı ölkə uzun illərdir bəyan edir ki, bu rayonları - Laçın dehlizi istisna olmaqla - əlində saxlamaq fikrində deyil. Minsk Qrupunun həmsədrleri də həmin rayonların Azərbaycana qaytarılması məsələsində həmrəydir. Məntiqi sual çıxır ki, bəs belə olan halda rayonları niye bu günə qədər qaytarılmır? Cavab budur ki, Azərbaycan ona təklif olunan şərtlər əsasında rayonları təhvil alımaq istəmir. Ermenilerin formulu budur: biz rayonları qaytarırıq, amma əvəzində Azərbaycan Dağılıq Qarabağın müstəqilliyini qəbul etməlidir. Həmsədrler də əslində buna yaxın mövqedədir".

Ş.Cəfərli qeyd etdi ki, həzirdə danışqlarda Madrid prin-

Levon Ter-Petrosyanın 7 rayonu Azərbaycana qaytarmaq təklifi: seçkiqabığı gedis, yoxsa...

Politoloq: "Bu şərtlər əsasında ətraf rayonları götürsək, Dağılıq Qarabağı de-yure də itirə bilərik..."



Politoloq Arzu Nağıyev he-sab edir ki, Ter-Petrosyanın dedikleri ilk növbədə seçki üçün nəzərdə tutulan bir bəyanatdır: "Yeni Ermenistanın "sülhsever" bir dövlət olduğunu göstərmək-lə Qərbdən yarınmaq, həm də daxili elektoratı sakitləşdirmək ki, rayonlar qayidasara, müharibə ehtimalı və cəbhə bölgəsinə əsgəri xidmətə göndərmələr də azalar. Bəyanatda maraqlı məqam da odur ki, Dağılıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına Ter-Petrosyan dələ gətirir. Yəni həmişə olduğu kimi, Dağılıq Qarabağ kartı siyasi məqsədlərə istifadə edilir. Bundan başqa, Ter-Petrosyan Sərkisyanı qarşı bu yolla bir siyasi gedis edir və münaqişənin yaradıcısının və cavabdehinin də onun komandası olduğunu çatdırır. Məlumdur ki, əsas mübarizə aparan qüvvələr Qərb, Rusiya, Dağılıq Qarabağ millətlərini və Ohanyanın qruplaşma-

lıdır. Ter-Petrosyan da bu qruplara arasında gedən münaqişələrdən istifadə edərək bir ortaq məxərəcli taktikaya üstünlük verir və bununla da sühħəramlı bir lider olduğunu göstərməyə çalışır. Məlumdur ki, onun dedikləri ilə heç bir digər siyasi qüvvə razılaşmayaçaq. Belə bəyanatlar seçkiqəncəsi vədədir və aprelin 2-də dayandırılacaq".

Ter-Petrosyan ölkə hakimiyətine xilas yolu göstərdiyi bir vaxtda növbəti xəbərdarlıq bölgəyə yaxından bələd olan ekspertlərin birindən gelib. "Ayndır ki, keçən il Qarabağın həlli üçün təhlükeli idi. Bu il isə temas xəttində daha ciddi silahların tətbiqi imkanları baxımından daha təhlükəli ola bilər". Bunu jurnalistlərə açıqlamasında britaniyalı tanmış araşdırmaçı Tomas De Vaal söyləyib. O, Qarabağ konfliktinin diplomatik yolla həllindən başqa alternativ görmədiyini bildirib (axar.az). De Vaal bu-na sübut kimi Vyanada əldə olunan razılaşmaları göstərir: "Bu müqavilənin əsas şartı temas xəttində atəşkesin mandatının gücləndirilməsi ilə bağlı razılaşma idi. Bu tələb həm Ermenistan, həm Azərbaycan hökumətine qarşı irəli sürülmüşdü. Lakin bu işləmedi və müqavilə də imzalanmadı. Nəyə görə? Ayndır ki, sehvələr oldu. Mütləq ATƏT-in Minsk Qrupunun üzvlərindən biri bu razılaşmanın yerinə yetirilməsi ilə bağlı öhdəlik götürməlidir. Üstəlik, ATƏT-in Minsk Qrupunun formatı gücləndirilməlidir".

□ Cavid TURAN

Serj Sərkisyan seçkidə öldürülsə...

Elxan Şahinoğlu: "Sərkisyanı kimsə qətlə yetirsə belə, Moskva çalışacaq hakimiyətdə yenə onun kimisi yer alsın"

Aprilin 2-də Ermenistanda parlament seçkileri olacaq. Bu səbəbdə işğalçı ölkədə siyasi hərəkat özünün pil həddindən çatmaqdadır. Prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi diktatura rejimi ilə ona müxalifətdə olan çoxsaylı qüvvələrin qarşısundanın müharibə həddinə çatdığı da yayılan xəbərlər sırasındadır. Uzun illər Sərkisyanın komandasında olmuş keçmiş müdafiə naziri Seyran Ohanyan və onun vəzifədən çıxarılmasından sonra vurulub konara atılmış yüksək rütbəli keçmiş hərbçilərin müxalif mövqeyə keçməsi qarşılamanın silahlı müstəviyə keçəcəyi ehtimalı artırır. Artıq keçmiş hərbçilərən bəziləri Sərkisyanı silahla əl atacaqları ilə hədələyirlər.

Bəzi siyasi ekspertlər, o cümlədən deputatlar iddia edir ki, hakimiyətə terrorla yiyələnən Serj Sərkisyanın özünün sonu facili ol a bilər. Sərkisyan sui-qəsdi bir addımlıqındanadir ve fiziki cəhətdən aradan götürülməsinə az vaxt qalib.

Bəzi ekspertlər, realaşsa, Serj Sərkisyan öldürüləsə, bundan Azərbaycanın qazancına ola bilər? Sərkisyanın yoxluğunun Dağılıq Qarabağ probleminin həllinə hansısa şəkildə təsiri ola bilər?

Politoloq Elxan Şahinoğlu "Yeni Məsəvət"ə açıqlamasında bildirdi ki, Serj Sərkisyanı yaxşı qorunur, mühafizəsi son



baycan ordusunun təzyiqini hiss etməlidir. Biz bu münaqişənin həllini yalnız təzyiqi artırmaqla yaxınlaşdırıa bilərik. Ancaq elbətə, eğer Ermenistanda hakimiyətdə Levon Ter-Petrosyan kimi Serj Sərkisyan'dan fərqli bir prezent olسا, belə də münaqişəni süh yolu ilə da-ha tez həll etmək mümkündür. Lakin Ermenistanın başı üzərin-

de Rusiya xofu var, Kreml Serj Sərkisyanın yerində liberal düşüncəli və Azərbaycanla barışmaq istəyən lideri görmək istəmir. Yəni Serj Sərkisyanı kimsə qətlə yetirsə belə, Moskva çalışacaq hakimiyətdə yene Serj Sərkisyan kimi birisi yer alsın ki, Kreml bütün əmrlərini yerinə yetirsin".

□ Etibar SEYİDAĞA

Bu il magistratura sənəd və rən abituriyentlərin sayımda kəskin azalma müşahidə edilir. Bir sıra ekspertlər bunun səbəbinin sənəd qəbulunun pullu həyata keçirilməsi ilə əlaqələndirir. Qeyd edək ki, bu il magistr imtahanlarına sənəd qəbulunun 17 mart saat 23:59-da başa çatması planlaşdırılsa da, qeydiyyatdan keçənlərin azlığı səbəbi ilə bu vaxt martın 28-dək uzadıldı.

Ancaq buna baxmayaraq, öten ille müqayisədə sənəd vərənlərin sayıda kəskin azalma var. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) saytında olan məlumatə görə, təsdiq edilmiş ərizələrin sayı Azərbaycan bölməsi üzrə 11809, rus bölməsi üzrə 1264 olub. Beləliklə, 2017/2018-ci tədris ilində magistr pilləsinə sənəd qəbulunda cəmi 13 073 bakalavr ərizəsini təsdiq edib.

Təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat" açıqlamasında bir çox savadlı gənclərin maddi sıxıntıya görə təhsildən kənar qalacağını dedi: "Təhsilin keyfiyyətinə təsir edən əsas məsələ rəqabət mühitinin olmamasıdır. Amma imtahanada iştirak edənlərin sayı azalması rəqabət mühitini aşağısalır. Bundan başqa, kifayət qədər savadlı, perspektivli gənclər maddi imkanları zəif olduğuna görə bu prosesdən kənardan qaldı".

Magistratura və rezidenturaya sənəd verənlərin sayıda kəskin azalmasının pərdəarxası

Kamran Əsədov: "Kifayət qədər savadlı, perspektivli gənclər maddi imkanları zəif olduğuna görə bu prosesdən kənardan qaldı"



İşlər ərizə təqdim edib. Onlar dan 21822 nəfəri Azərbaycan bölməsi, 2288 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə vərənlərin 10281 nəfəri oğlan, 13829 nəfəri isə qızlar, bakanlıqlardan 11550 nəfəri 2016-ci ilin, 12560 nəfəri isə əvvəlki illərin məzunları olub. 2016-ci ilde

63 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib. 2015-ci ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb. 2015-ci ildə isə imtahanada iştirak etmək üçün 23230 (2014-cü ildə 24560) bakanlır ərizə təqdim edib. Onlar-

dan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə vərənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlar olub. 2015-ci ildə magistr pilləsinə sənəd verən bakanlıqlardan 11620 nəfəri 2015-ci ilin məzunları, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 2016-ci ildə 50 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib. Bu il magistr pilləsinə qəbul plan yerlərinin artdığını ve 8 minə çatdığını nəzərə alsaq, bu il ciddi şəkildə plan yerlərinin boş qalacağı qაçılmasdır. Dövlət İmtahan Mərkəzinin rəsmi saytına görə 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim müəssisələrin hazırlanması məqsədi ilə rezidenturaya sənəd vermək istəyənlərin sayı Azərbaycan bölməsi 923, rus bölməsi 152, ümumilikdə isə 1075 nəfər təşkil edir. 2016-ci ildə isə bu rəqəm 1239 nəfər, 2015-ci ildə 1245 nəfər təşkil edirdi".

Ekspert sənəd verən abiturientlərin sayı azalsada, DİM-in yaxşı gəlir əldə etdiyi ni dedi: "Hələ imtahanın birinci mərhələsi üçün sənəd qəbul həyata keçirilir. Magistr pilləsinə qəbul olmaq üçün birinci mərhələdən qeydiyyatdan keçən bakanlıqların sayı 13073 və onların hər biri imtahanın birinci mərhələsində iştirak etmek üçün 50 manat ödəyib. Deməli, magistr imtahanının birinci mərhələsindən DİM 653650 manat gəlir əldə edib. Rezidenturaya qəbul olmaq istəyənlərin sayı isə 1075-dir və onların da hər biri birinci mərhələdə iştirak etmek üçün 60 manat ödəyib. Məlum olur ki, rezidenturaya imtahanının birinci mərhələsindən DİM 64500 manat gəlir əldə edib. Bu rəqəmləri hesablaşsaq aydın olar ki, DİM magistr və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsindən 718150 manat gəlir əldə edib".

□ **Günel MANAFLİ**

"Şərq" bazarı köçürüür - sahibkarlar çarəsiz durumda

Ticarət mərkəzinin paytaxtın yenidən qurulması layihəsi çərçivəsində plana düşdüyü və sökülcəyi deyilir

Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərindən biri də "Şərq" bazarı kimi tanınan alış-veriş mərkəzidir. Bu ticarət mərkəzi paytaxtın ən qədim alış-veriş obyektlərinindəndir. Müstəqilliyyin ilk dövründə burası on prestijli ünvanlardan sayılırdu. Sonralar Bakıda bir-birinin ardınca açılan ticarət mərkəzləri "Şərq"ı xeyli zəifləti, arxa plana keçirdi. 2014-cü ildən sonra isə sözügedən ticarət mərkəzinin qara günləri artımağa başlayıb.

İqtisadi böhran onsu da bütün alış-veriş mərkəzlərini (AVM-ləri) "vurub". İqtisadi böhrandan ilk növbədə kiçik sahibkarlar əziyyət çəkirler. Düzdür, kriz başlayanda bundan hamının itkisi olur. Amma kiçik sahibkarları böhran alovunun dilimləri dahi tez qarsır. Bu təbaəhənin ele çox maddi ehtiyatı olmur, əlinde-ovcunda saxladığı pul da böhran zamanı eriyib gedir.

Azərbaycanda 2015-ci ildə 10 ay içinde bir-birinin ardınca iki devalvasiya yaşandı. Bu devalvasiyalarda da sahibkarlar, əsasən də xırda ticarətçilər ciddi itkilərə məruz qaldılar. Eləsi vardi ki, banklardan dollarla kredit götürüb, mala yatırımadı. Devalvasiyada xeyli kiçik və or-




ta sahibkar müflis olub, sıradan çıxdı.

Bir təhər başını dolandırı, ayaqdaqalmaya çalışanların da durumu o qədər ürəkəçən deyil. Bir yandan yuxarıda sadaladığımız amillər, digər yandan da bazar sahiblərinin öz itkilerini obyektlərində çalışan sahibkarların hesabına aradan qaldırmış isətləri vəziyyəti daha da mürəkkəbəldədir. Deyilənə görə, "Şərq" bazarnın rəhbərliyi icarə haqlarında güzəşt etmir. Əksinə, yerhaqlarında güzəşt etmir. Əksinə, yerhaqlarını artırmaq isteyir.

Bazarda çalışan bəzi ticarətçilər deyirlər ki, belə olsa, gərek yiğib gedələr. Məlumatə görə, bazar rehbərliyi hələlik icarə haqlarını artırmaqla bağlı ticarətçilərə heç bir söz deməyib. Bu istiqamətdə müzakirələrin getdiyi, yaxın günlərdə qərar veriləcəyi bildirilir.

"Şərq" bazarı ilə bağlı daha bir qanqaraldıcı xəbər də var. Son illər Bakıda aparılan tikinti-quruculuq işləri zamanı irili-xidali bir çox obyektlərin plana düzərək sökülməsi az qala adı hala

çəvrilib. Düzdür, yeni inşa edilən obyektlər hər baxımdan yaxşıdır, şəhərimizi gözəlləndirir, müasir tələblərə cavab verir. Lakin bu prosesdə xeyli vətəndaş dolanışından məhrum edilir. Onlar yenini obyektlərdə işləmək üçün tələb olunan şərtlərə ayaq uydura bilirlər. Neticədə yüzlərlə aila gündəlik dolanışından məhrum olur. Vaxtında qərar verən, yeni tikilən obyektlərdən dükan götürən ticarətçilər, şübhəsiz, udurlar, yaxud daha az itkiyle üzləşirler.



Musavat.com-a daxil olmuş məlumatə görə, bu cür aqibətlə üzləşən ticarət mərkəzlərindən biri də "Şərq" bazarıdır. Bu ticarət mərkəzi şəhərin mərkəzini hissəsinə yaxındır. Ətrafında köhnə məhellələr var. Yaşı az qala 100 ilə çatan köhnə, ucuq-sökük tikililər Bakının son illər gözəlləşən simasına xeyli zərər vurur. Ərazi artıq çoxdan plana düşüb. Sadece olaraq, yaşınan iqtisadi böhran bu projenin həyata keçməsinə ləngidib. Gələn məlumatlara görə, yaxın aylarda Təbriz və Xətai küçələrində uygunuz binaların söküntüsüne başlanacaq.

Ərazidə yerleşən əksər obyektlər, o cümlədən də "Şərq" bazarı böyük ehtimal, plana düşəcək. Düzdür, ərazidəki obyektlər sahiblərinə dövlət tərefindən kompensasiya ödəniləcək, onlar elə də böyük maddi itki ilə üzülməyəcək. Bu prosesdə əsas ziyən kiçik və orta sahibkarlara dəyəcək.

Bəs "Şərq" bazarı və ətrafinda fəaliyyət göstərən mağazaların aqibəti necə olacaq? Bu qədər insan fəaliyyətlərini harada və necə davam etdirəcək? Bu sahibkarlar həm də vergi ödəyiciləridi. Hər il dövlət bünd

cəsine milyonlarla manat xeyir verir. Dövlət özü bu təbəqənin sıradan çıxmásında maraqlı olmamalıdır.

Məlumatə görə, artıq bu məsələ də yoluna qoyulub. Musavat.com-un əldə etdiyi bilgilərdə deyilir ki, bugündən Dərnəgündə, Ziya Bünyadov prospektində yenice istifadəye verilmiş "İmperial" ticarət mərkəzi bu məsələdə sahibkarlara ciddi kömək ola bilər. Müasir üslubda tikilmiş "İmperial" genişliyi, müasir şərtlərə cavab verməsi ilə yanaşı, həm də şəhərin bütün istiqamətlərinə yaxındır. Ən əsası da, bu ticarət mərkəzində yer haqlarının xeyli sərfəli olduğu deyilir. Bir başqa üstünlüyü də "İmperial" a gələn müştərilərin maşınlarını park etmək problemi ilə üzülməyəcəklərdir.

Beləliklə, yaxın aylarda "Şərq" bazarinin və ona yaxın olan mağazaların kütləvi şəkildə köçürülməsinin şahidi olacaq. Sahibkarlar üçün isə alternativ var: "İmperial" ticarət mərkəzi. Bəs görəsən, bu ticarət mərkəzi yeni gələn sahibkarla ra uyğun olacaqmı? Bunu isə zaman göstərəcək.

□ **E.MƏMMƏDƏLİYEV**



idealist SUSUZ

Zamin HACI
 zaminhaci@gmail.com

Dünən poctuma belə məktub gelib: "Mən, Abdullayev Fərman Şərif oğlu, Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi ev 7-a-da yaşayıram.

Bizim binada suyu səhərlər gec verirlər. Səhər saat 8-də suyu verirlər. Uşaqların dərslerinin 8-də başladığını nəzərə alsaq bu nə qədər doğrudur? Bəzi adamlar işə səhər saat 7-də gedirlər. Bu adamlar neçə yuyunmalıdır? İki min əvvəl Qobustan qayalıqlarında olduğunu kimi? Şəhərin bəzi bölgələrində "patrisilər" üçün su bütün günü verilir. Xalqı nə məqsədlə zümrələrə bölsünüz? Mən də bütün Azərbaycan vətəndaşları kimi eyni hüquqlara sahibəm. Bu, konstitusiyamızda öz əksini tapmışdır".

Lap axırda isə Fərman müəllim suyu gec verənləri dövlət rəhbərliyi ilə qorxutmuşdu. Deyir, yuxarılara yazacam, sizi konstitusiyaya uyğun cəzalandırınsınlar.

Nə qədər optimist insandır... Məncə, belə adamlara konstitusiya kimi insan sağlamlığına ziyanlı kitabları oxumaq qadağan edilməlidir. Oxuyurlar, tərbiye pozulur, dövlətçiliyə qarşı çıxırlar. Hətta bəziləri daha pambıq əkmək istəmir! Məcbursan tutub türməyə salasan, orda da yer qalmayıbdır.

Üstəlik, mən bu adamın dərdinə necə əlac edim ki, özümün yaşadığım mənzildə 14 ildir səhərlər, ümumiyyətlə, su gelmir! Ancaq axşam saat 19:00-20:00 radələrində qrafiklə su verilir, o da suvuran daydayın kefi yaxşı olanda. Eşşək boyda məhəllənin su anbarını bir lotu öz həyətinə qatıb, üstündə bina tikib - bu da başqa dərddir, heç yazılmazı məsləhət deyil, yene bunlar yeyib doyubular.

Su məsələsini həll etmek üçün Oğuzdan birbaşa Bakıya ayrıca boru xətti çəkmişəm, yalan olmasın. Təzəlikcə su saygıcı qoymağə gəlmisdilər, Azərsunun işçiləri evdəki su borularına baxıb utandıqlarından ağladılar, çünkü bilinmirdi saygıcı hansı "liniya" üzərinə qoysunlar. İnsanın nə qədər su motoru, nə qədər su çəni olar? Bir motor ana "liniya"dan anbara, o biri anbardan binalara, növbətişi aşağıdan 4-cü mərtəbəyə, daha biri isə 4-cü mərtəbəki su çənlərindən hamama və sairə yerlərə vurmaq üçün...

Evdə çarpayının altına, komodun başına, kitab şkafinə, qazın içine, soyuducunun üstünə - bütün mümkün boşluq fəzası istiqamətlərinə su çəni qoyan bir adama "Səhər suyumuş 8-də gelir, niyə bu 7-də gelmir" yanan oxucunu su anbarında boğmaq arzusu yaranır. Keçəldən tük dərmanı istəyən millətlə hara gedib çıxmış olar, bilmirsən. Ola bilsin peykimizin uçması da nəsə yalan söhbətdir.

Hökumət keçən il pambıqçılıqdan danışanda bunu müvəqqəti zarafat hesab etmişdi, indi müşavirədən belə görünür ciddi imişlər. Sovet dövründə kağız üstündə əkdiyimiz pambıq hara getdişə, indi də o cür mehsuldarlıq və qul əməyindən başqa bir zad əldə etməyəcəyik. Millətin başını qatışdırmaq, başı aşağı eləmek üçün (pambıq becerən admanın forması belədir) başqa ideya axtarmağa ehtiyac duymadılar. Hərçənd arada deputatlardan müəyyən xırda-para ideyacılardı atıldırdı. "Səğan əkin", "müəllimlər palçıq qarışdırınsın", "qışda xiyar turşusu yeyin" və sairə tipində. Ancaq bunların xeyri olmadı, necə deyerlər, ictimai müzakirədən keçmədi. "Ən yaxşı yenilik tam unudulmuş köhnədir" prinsipi işə düşdü və pambıqçılığa qayıtdıq.

İdeya demişkən... Parkda bir qəribə zibil qabı qoymuşdular. Dizayn taxta və dəmirin qarışığı, Günəş fiquruna bənzər şey idi. Yaxından baxdım, üstündəki yazılı dan bunun yerli istehsal olduğu göründü: "Made in Azerbaijan" yazılmışdı. İstehsalçı firmانın adı isə təsvirəgəlməz dərəcədə yerinə düşürdü: "İdeya" firması!

Bizim zibil qabı istehsalından başqa nə ideyamız ola bilərdi ki? Minlərlə ideyaların boğulub zibil qabına atıldığı, insanlara çürük soğan qabığı, tum qırıntı, sıqaret kötüyü, çeynənmış saqqız münasibəti olan bir ərazidəyik.

İntəhası, yene bunlar içib doyubalar.

Düşmənin aprel xofu güclənir - işgalçi odla oynayır...

Həm 2 aprel parlament seçkiləri, həm də 4 günlük aprel mühərbiyənin ildönümü yaxınlaşdıqca Ermənistən rəhbərliyinin təlaşı da güclənməkdədir. Məsələ ondadır ki, kriminal Sərkisyan rejimi bir yandan hakimiyyətdə qalmaq üçün seçkilərə hiylə qatmaq, bununla da öz ölkəsi daxilində siyasi durumun kəskinləşməsinə rəvac vermək zorundadırsa, digər yandan, bu durumdan Azərbaycanın yararlanma biləcəyindən ciddi şəkildə narahatdır - üstəlik, seçkilərin aprel hərbi fiaskosunun ildönümüne təsadüf eleməsi ona qarşı psixoloji ovqatı şiddetləndirirən amillərdən sayılır.

Ermənistən prezidenti Serj Sərkisyanın bu fonda Xankəndinə gedərək, orada özündən razi bəyanatlar vermesini, hətta Azərbaycanı "İsgəndər" rakətləri ilə hədələməsini siyasi təhlilcilər ən əvvəl haqqında söz gedən xofla əlaqələndirirlər. Necə deyerlər, Xocalı qatili həm qorxur, həm də qorxutmağa çalışır. Daha çox da elbette ki, qorxur. Çünkü Moskva İrəvana "İsgəndər" rakət kompleksindən birtərəfli qaydada, öz istədiyi kimi istifadə eləməyə heç vaxt imkan vermez. Ermənistən özbaşına deyil. O, olsa-olsa, Rusyanın Cənubi Qafqazdakı forpostu, marionetidir.

Bu arada erməni silahlı qüvvələri işgal olunmuş Azərbaycan ərazilərində - Ağdamda hərbi telimlərə başlayıblar. APA-nın Qarabağ bürosunun xəberinə görə, dünən səhər saatlarından etibarən Ağdam rayonunun işgal altındakı "Uzundərə" adlı ərazisində hərbi telimlər başlanıb. Telimlərde ağır artilleriya qurğularından da istifadə edilir. Atəş səslerinin cəbhəyani yaşayış məntəqələrində də eşidildiyi deyilir.

Seçkilər ve 4 günlük aprel savaşının ildönümü öncəsi budə eyni hədəfə hesablanıb təbii ki. Yəni söhbət həm də indiki hakim rejimin alternativsizliyi haqda erməni seçicisindən və ictimai fırınlarında rəy formalasdırımaq qəbul olunur. Bəs belə təbliğat xarakterli gedisi Sərkisyan hakimiyyətinin ömrünü uzada biləcəkmi?

Çətin. Hər halda, mövcud hakimiyyət iki prezidentlik mündəttində öz xalqına verdiyi vədлərin heç birini tutmayıb. O sırada Dağlıq Qarabağ probleminin həllinə nail ola bilməyib. Əksinə, ölkədə iqtisadi tənzəzül, korrupsiya, emiqrasiya da-ha da güclənib, dolanışq dənə də ağırlaşdır.

O ki qaldı "İsgəndər" komplekslərinə, eksər analitiklərə görə, belə bir silah Rusiya, sadəcə olaraq, rəsmi İrəvana təsəlli üçün, Ermənistənən heç vaxt ayaqlaşmayaçaq Azərbaycan qarşısında öz başını qatmaq üçün "bahalı oyuncaq" olaraq verib. Ondan istifadə isə əlbəttə ki, Moskvanın əlindədir. Moskva da ki, mühərabədə mərəqəli deyil. Odur ki, atəşkəs dövründə Sərkisyan "İsgəndər"lə nə qədər şellənir, qoy



"En yaxşısı odur ki, Sərkisyan özünü güllələsin!.."- Xocalı qatılı uğun layiqli sonluq

Ermənistən prezidentinin Azərbaycana "İsgəndər" hədəsi işgalçuya baha başa gələcək; bu hədənin ardınca işgalçi qüvvələrin Ağdamda manevrlərə başlamasında əsas hədəf; rusiyalı siyasi texnoloq: "İsgəndər"lər hərbi qənimət kimi Azərbaycanın əlinə keçə bilər..."

Şəllənsin. Əks halda, rusiyalı bundan düşmənin hərbi potensialını məhv elemək üçün yararlanacaq. Nədən söhbət gedir?

Təhliliçi bu xüsusda deyir:

Musavat.com-un Minval.az-a istinadən verdiyi məlumatə görə, siyasi texnoloq qənaətini belə izah edib: "Əger nəzəri cəhətcə mümkünən saysaq ki, Ermənistən vurma məsafəsi 50-280 km olan "İsgəndər"lənən Azərbaycan ərazisindən zərba endirə bilər, bu, suveren bir dövlətə və onun mülki əhlisinə qarşı birbaşa hərbi təcavüz aktı demək olacaq. Çətin ki, bu halda Ermənistən dünya birliliyi qarşısında özüne haqq qazandıra bilsin. Üstəlik, Azərbaycanın o halda Türkiye və İsraille olan hərbi anlaşmaların müddəalarına uyğun olaraq tam hüquq olacaq ki, strateji müttefiqlərinə hərbi kömək üçün müraciət eləsin. Ve onlar haqlı olacaq: "Ermənistən hückum edib, biz isə müdafiə olunuruq". Bele qüvvələr nisbetində Sərkisyan üçün mənasız "maşınlara" çevriləcək.

İkincisi, "İsgəndər" kompleksinin ciddi nöqsanlarından biri onu təzədən rakətlərle təchiz edən stasionar məntəqələrindən güclü asılılıqda olmasına. Bu məntəqələri məhv eleməklə Azərbaycan rəqibin rakət gücünü bütünlüklə sıradan çıxara bilər - onun belə potensialı var. Rakətlərsiz isə belə komplekslər Sərkisyan üçün mənasız "maşınlara" çevriləcək.

Üçüncüsü, müasir texnologiyalar əsri öz qaydalarını dikte edir. "İsgəndər" kompleksləri də daxil, istənilən texniki vasita əla xəbərdardır və yəqin ki, bu qaydaların güclü asılılığın-

dadır. Söhbət program təminatından tutmuş, kosmik naviqasiya sistemlərinə dək olan vəsilələrdən gedir. Bu şəraitdə düşünmürəm ki, Ermənistən ərazisində buraxılacaq rakətlərin ucuş trayektoriyasına Azərbaycan öz korrektivlərini edə bilməsin.

Nahayət, onu da qeyd eləmək lazımdır ki, "İsgəndər M" rakət kompleksləri "uzaq hərəkət" trayektoriyası olan silahdır. Yəni yaxın döyüşlərde o, tamamilə faydasızdır. Bu xüsusda "İsgəndər M" onu işlədən hərbi operatorlar statindan əlavə, həm də rəqib qüvvənin hücumundan qorunmağa ehtiyac duyur. Nəzərə alsaq ki, erməni silahlı qüvvələri xeyli dərəcədə başıpozuq durumdadır, o zaman çətin ki, erməni əsgərləri rakət komplekslərinə görə öz canlarından feda eləsinler. Büyüməlla, erməni hərbi qulluqçuları "İsgəndər M"lərin yerləşdiyi ərazini tərk edəcəklər. Azərbaycan da sübhəsiz ki, bundan istifade edəcək. Beləcə,

president Serj Sərkisyanın öyündüyü rakət kompleksləri Azərbaycan ordusunun hərbi qənimətinə çevriləcək".

□ Siyaset şöbəsi

Azərbaycan prezidenti İlham Əliyev martın 28-də Sənatiñə keçirdiyi respublika müşavirəsində ölkədəki siyasi prosesləri də dəyərləndirib. Prezident deyib ki, Azərbaycanda sabitlik təmin olunur. Sitat: "Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyaseti ilə seçilir". Dövlət başçısı bildirib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət iştirakçıda gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Prezidentin daha sonra səsləndirdiyi bəyanat da ha çox diqqət çekir: "Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır".

Qeyd edək ki, president İlham Əliyev matın 17-dəki bayram nitqində də regiondakı siyasi gərginliyə toxummuşdu:

"Bu gün regionumuzda, dünyada yaşanan xoşagelməz hadisələr, qanlı toqquşmalar, müharibələr, əlbətə ki, bizi çox narahat edir. Çünkü biz təcridolunmuş vəziyyətdə yaşamamıq, bizim bölgəmizdə eger vəziyyət gərginləşirsa, risklər artırıa, əlbətə ki, bizi də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruz. Biz əlbətə ki, ölkəmizdə mövcud olan təhlükə-

sizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risklər, təhlükələr demek olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq".

Ekspertlər bildirir ki, ölkə başçısının son çıxışlarında çox aktual olan siyasi sabitlik mövzusuna toxunması təsadüfi hesab oluna bilməz.

Politoloq Qabil Hüseynli

ölkələr sırasına qoşur. Amma hələ bu sahədə də bəzi görüləsi işlər var: "Xüsusi islahatlar həyata keçirilməli və bu islahatlar ilk növbəde xalqın maddi rifah halının yüksəldilmesine yönəldilməlidir, ölkənin sabit inkişaf meyline təminat verməlidir".

Xarici risklərə gəldikdə, politoloq vurguladı ki, həqiqətən də ölkəmizə qarşı müxtəlif xarici və ideoloji risklər var. Bu ideoloji risklər dənədən çox radikal dini təma-

ve burada təxribat törətmək eməllərini də çox zaman dini pərədə ilə gizlətməyə çalışırlar. Bu ad altında ölkəyə nüfuz ötməyə cəhd edirlər: "Çox təessüflər olsun ki, son zamanlar belə cəhdər müxtəlif adlar, o cümlədən turizm adı altında görünməyə başlayıb. Azərbaycana son zamanlar turist axının müşəhidə olunması bir tərəfdən ölkəmizin iqtisadiyyatına müəyyən qədər xeyir verir, o biri tərəfdən radikal dini

oğrusu, heç baş aqmaq, əməlli-başlı bilmək də olmur ki, axı bu Rusiyada indi nələr baş verir? Xarıci mənbələr yazır ki, son bir neçə ildə Rusiyada belə etirazlar olmamışdır.

Ruslar özləri isə etirazlarının miqyaslarını kiçitləməklə onları deyilən qədər də kütləvi olmadığını qabartmağa çalışırlar. Halbuki özləri də deyirdi ki, en azı min nəfer etirazçı saxlanılır. Üstəlik, ele telesütjetlərdən də görünürdü ki, aksiyalar yetərinə etirazçı qoşulmuşdu.

Amma bəri başdan, ilk olaraq heç bilirsinizmi, mən nələri demək istəyərdim? Rusiyani ABŞ - daki son seckilərə müdaxiləsi haqqında kimse nəsə deyəndə mən qayıdış dərhal deyirdim: "Özizlərim, indiyədək Qərb, xüsusən də ABŞ Rusiyani qarışdırırdı ve məhərətə onu idarə edirdi. İndi ne olubdur? Bir dəfə də Rusiya ABŞ-ı "qarışdırırdı"! Niye bu sizə bu qədər təəccübüllü görünür?"...

Ona görə də düşünürdüm ki, ABŞ Rusiyanın onun seckilərinə müdaxiləsinə bağışlamayacaq, cünki indi bu ölkənin də bir problemi də var - o da Putindir. Hətta D.Tramp da vəziyyəti korrektə edə bilmir. Budur, indi də onun kürəkənini Rusiya ilə əlaqələrinə aydınlıq getirmək üçün Senata çağırıralar...

Elə Trampın digər memurlarına da heç rahatlıq yoxdur - belə məlum olur ki, ənənəvi siyasetçilər düşərgesinə aid olmayan ve sirf bir iş adamı kimi səciyyələndirilən D.Trampın bütün silahdaşları, sən demə, əsl siyasi bizneslə məşğul olmuşdur. Özü də böyük siyasi bizneslə. İndise bütün bunlara bir aydınlıq və şəffaflıq gətirmeyin vaxtı çatıbdir. Bunun üçün də hətta Konqresdəki respublikaçı çoxluq də D.Trampın tərəfini tutmur və ciddi - cəhdə məsələyə aydınlıq gətirməyə çalışır.

Təbii ki, mən bunlarla A.Navalnının çağırışı ilə baş tutan son etirazları dərhal Qərbin "oyun"u kimi yozmağa teləsmirəm. A.Navalnı çıxdanın müxalifətçisidir, en azı formal baxımdan V.Putin hakimiyyətinin ən əsas opponentlarından biridir. Amma onszu də mən bunu istəsem də və ya istəməsem də Rusiyada qərbyönümlü siyasetçiləri həmişə Qərbin adamı və yaxud da "beşinci kolon" hesab ediblər.

Ona görə də diqqəti dəha çox onun üzərində cəmləşdirmək düzgün olardı ki, bəs etirazların səbəbi nedir? Önce deym ki, bunu V.Putinin növbəti "oyun"u kimi dəyərləndirənlər də var, guya ki, Rusiya prezidenti özünün sevimli siyasi oyuncağı - baş nazir D.Medvedevlə vidalaşmağa çalışır.

Amma nəticələrlə heç tələsmək istəmirik. D.Medvedev hələ V.Putinə lazım olacaqdır. Fəqət, baş nazir Putin komandasının başqa bir üzvü ilə əvəz edilsə, heç buna da təəccübəlmərəm, cünki siyasetdə əbədi dostlar olmur və yalnız əbədi maraqlar var...

Bəs onda V.Putindən əsas narazılıq nədir? Hərçənd, burada narazılıq kəlməsi o qədər də uğurlu deyil, təessüf ki, Rusiya prezidentinin reytingi olduqca yüksəkdir. Bəlkə elə etirazçıların D.Medvedevi əsas hədəf kimi seçməsi də bununla bağlıdır, halbuki bir daha deyirik ki, bu prosesdə bir çoxları Putinin Medvedevlə vidalaşmaq istəyini də gördü...

Bu gün Rusiyanın vəziyyəti, durumu hamiya bəllidir. Zəhirən Putin-Medvedev tandemı hakimiyyəti bir şirkətətir. Amma gel ki, ölkə idarə olunur və özü də pis idarə olunmur, hakimiyyət də yetərinə güclüdür. Bunu demək, zənnimcə, etiraz doğurmaz - hər halda, tamaşaçı kütə bu şirkət sevir...

Düzəndür, V.Putin ölkənin iqtisadiyyatını qaldıra bilmədi, amma onun geosiyası dayaqlarını və vəziyyətini çox gücləndirdi - Rusiya yenidən böyük geosiyasi müstəviyə qayıdış. Onun soraqları artıq haralardan və hansı siyasi ünvanlardan gelmir?

Düşünürəm ki, demək artıqdır. Hətta iş o yerə çatıb ki, böyük dövlətlərdə prezident seckisində qatılan və kifayət qədər real namızəd olan siyasetçilər V.Putini "ziyarət" etməyə gelir və bu adamlar nə qədər desələr ki, məqsədləri dəstək almaq deyil, - heç kim buna inanır, cünki məsələ var, deyirlər ki, od yanmasına, tüstü çıxmaz...

Bəli, bütün bunları böyük təessüf hissi ilə qeyd edirik, ona görə ki, Rusiyanın yenidən güclənməsi heç ürəyimizdən deyil. Amma nə etmək olar?

Mən sadəcə, bir məsələni başa düşmürem. Z.Bjezinski bir fikri heç yadından çıxmır. Yazırkı ki, korrupsiya ölkəni kənardan idarə etmək və yönləndirmək üçün gözəl vasitədir...

Elə B.Yeltsin dövrünün memurlarını yada salmaqla buna əmin olmaq olar. Bu hesabla "çekist" V.Putinin korrupsiyaya qarşı etirazlar ürəyince olmamalıdırı..

Azərbaycanı təhdid edən xarici və ideoloji risklər

Qabil Hüseynli: "Ölkəmizdə dini təmayüllülər içərisində ən qorxuluşu IŞİD-lə bağlı olan qüvvələrdir"



yüllülərin, terror mahiyyəti hörgütlərin ölkəmizə nüfuz etmək cəhdəri ile bağlıdır: "Məsələn, ölkəmizdə dini təmayüllülər içərisində ən qorxuluşu IŞİD-lə bağlı olan müəyyən qüvvələrdir. Çünkü IŞİD hər vəchle Azərbaycana sizməq çalıır. Doğrudur, Azərbaycanın təhlükəsizlik, hüquq-mühafizə orqanları fəal işləyir və bunun qarşısını alır. Amma bununla yanaşı, qeyd etmək lazımdır ki, IŞİD təhlükəsi, dini ekstremitəm təhlükəsi, müxtəlif cərəyanların ölkədə əhalinin içərisində yayılması təhlükəsi, təriqətçilik meylləri bu gün də Azərbaycan üçün risk olaraq qalmaqdadır. Buna qarşıda mübarizə aparılır, amma dini-ideoloji sızmalar o qədər müxtəlif formalar ala bilir ki, bəzən onu müəyyən edinə belli bir vaxt keçmiş olur. Ona görə də dini ekstremitəm, müxtəlif radikal dini təmayüllərin ölkəyə sizmə təhlükəsinin çox ciddi şəkildə qarşısının alınması mühüm prinsipal əhəmiyyətə malikdir".

Q.Hüseynlinin sözlərinə görə, bəzi dövlətlər özünü Azərbaycan daxilinə sizmə

Əcəba, bu Rusiyada nə baş verirdi axı?..



Hüseyinbal Salimov

Dəyəru, heç baş aqmaq, əməlli-başlı bilmək də olmur ki, axı bu Rusiyada indi nələr baş verir? Xarıci mənbələr yazır ki, son bir neçə ildə Rusiyada belə etirazlar olmamışdır.

Ruslar özləri isə etirazlarının miqyaslarını kiçitləməklə onları deyilən qədər də kütləvi olmadığını qabartmağa çalışırlar. Halbuki özləri də deyirdi ki, en azı min nəfer etirazçı saxlanılır. Üstəlik, ele telesütjetlərdən də görünürdü ki, aksiyalar yetərinə etirazçı qoşulmuşdu.

Amma bəri başdan, ilk olaraq heç bilirsinizmi, mən nələri demək istəyərdim? Rusiyani ABŞ - daki son seckilərə müdaxiləsi haqqında kimse nəsə deyəndə mən qayıdış dərhal deyirdim: "Özizlərim, indiyədək Qərb, xüsusən də ABŞ Rusiyani qarışdırırdı ve məhərətə onu idarə edirdi. İndi ne olubdur? Bir dəfə də Rusiya ABŞ-ı "qarışdırırdı"! Niye bu sizə bu qədər təəccübüllü görünür?"...

Ona görə də düşünürdüm ki, ABŞ Rusiyanın onun seckilərinə müdaxiləsinə bağışlamayacaq, cünki indi bu ölkənin də bir problemi də var - o da Putindir. Hətta D.Tramp da vəziyyəti korrektə edə bilmir. Budur, indi də onun kürəkənini Rusiya ilə əlaqələrinə aydınlıq getirmək üçün Senata çağırıralar...

Elə Trampın digər memurlarına da heç rahatlıq yoxdur - belə məlum olur ki, ənənəvi siyasetçilər düşərgesinə aid olmayan ve sirf bir iş adamı kimi səciyyələndirilən D.Trampın bütün silahdaşları, sən demə, əsl siyasi bizneslə məşğul olmuşdur. Özü də böyük siyasi bizneslə. İndise bütün bunlara bir aydınlıq və şəffaflıq gətirmeyin vaxtı çatıbdir. Bunun üçün də hətta Konqresdəki respublikaçı çoxluq də D.Trampın tərəfini tutmur və ciddi - cəhdə məsələyə aydınlıq gətirməyə çalışır.

Təbii ki, mən bunlarla A.Navalnının çağırışı ilə baş tutan son etirazları dərhal Qərbin "oyun"u kimi yozmağa teləsmirəm. A.Navalnı çıxdanın müxalifətçisidir, en azı formal baxımdan V.Putin hakimiyyətinin ən əsas opponentlarından biridir. Amma onszu də mən bunu istəsem də və ya istəməsem də Rusiyada qərbyönümlü siyasetçiləri həmişə Qərbin adamı və yaxud da "beşinci kolon" hesab ediblər.

Ona görə də diqqəti dəha çox onun üzərində cəmləşdirmək düzgün olardı ki, bəs etirazların səbəbi nedir? Önce deym ki, bunu V.Putinin növbəti "oyun"u kimi dəyərləndirənlər də var, guya ki, Rusiya prezidenti özünün sevimli siyasi oyuncağı - baş nazir D.Medvedevlə vidalaşmağa çalışır.

Amma nəticələrlə heç tələsmək istəmirik. D.Medvedev hələ V.Putinə lazım olacaqdır. Fəqət, baş nazir Putin komandasının başqa bir üzvü ilə əvəz edilsə, heç buna da təəccübəlmərəm, cünki siyasetdə əbədi dostlar olmur və yalnız əbədi maraqlar var...

Bəs onda V.Putindən əsas narazılıq nədir? Hərçənd, burada narazılıq kəlməsi o qədər də uğurlu deyil, təessüf ki, Rusiya prezidentinin reytingi olduqca yüksəkdir. Bəlkə elə etirazçıların D.Medvedevi əsas hədəf kimi seçməsi də bununla bağlıdır, halbuki bir daha deyirik ki, bu prosesdə bir çoxları Putinin Medvedevlə vidalaşmaq istəyini də gördü...

Bu gün Rusiyanın vəziyyəti, durumu hamiya bəllidir. Zəhirən Putin-Medvedev tandemı hakimiyyəti bir şirkətətir. Amma gel ki, ölkə idarə olunur və özü də pis idarə olunmur, hakimiyyət də yetərinə güclüdür. Bunu demək, zənnimcə, etiraz doğurmaz - hər halda, tamaşaçı kütə bu şirkət sevir...

Düzəndür, V.Putin ölkənin iqtisadiyyatını qaldıra bilmədi, amma onun geosiyası dayaqlarını və vəziyyətini çox gücləndirdi - Rusiya yenidən böyük geosiyasi müstəviyə qayıdış. Onun soraqları artıq haralardan və hansı siyasi ünvanlardan gelmir?

Düşünürəm ki, demək artıqdır. Hətta iş o yerə çatıb ki, böyük dövlətlərdə prezident seckisində qatılan və kifayət qədər real namızəd olan siyasetçilər V.Putini "ziyarət" etməyə gelir və bu adamlar nə qədər desələr ki, məqsədləri dəstək almaq deyil, - heç kim buna inanır, cünki məsələ var, deyirlər ki, od yanmasına, tüstü çıxmaz...

Bəli, bütün bunları böyük təessüf hissi ilə qeyd edirik, ona görə ki, Rusiyanın yenidən güclənməsi heç ürəyimizdən deyil. Amma nə etmək olar?

Mən sadəcə, bir məsələni başa düşmürem. Z.Bjezinski bir fikri heç yadından çıxmır. Yazırkı ki, korrupsiya ölkəni kənardan idarə etmək və yönləndirmək üçün gözəl vasitədir...

Elə B.Yeltsin dövrünün memurlarını yada salmaqla buna əmin olmaq olar. Bu hesabla "çekist" V.Putinin korrupsiyaya qarşı etirazlar ürəyince olmamalıdırı..

Dünya birjalarında neft bir qədər bahalaşıb. VTI markalı neftin 1 barelinin qiyməti 0,54 dollar artaraq 48,54 dollar təşkil edib. "Brent" markalı neftin 1 barelinin dəyəri də 0,49 dollar artaraq 51,48 dollar olub. "Azəri Layt" markalı neftin 1 barelinin qiyməti 0,83 dollar ve yaxud 1,61% artaraq 52,49 dollara bərabər olub.

Neftin bahalaşması xəberi Azərbaycan cəmiyyəti tərəfindən də sevincə qarşılığın. Əhali neftin bahalaşacağı təqdirdə manatın məzənnəsinin sabit qalaçığına, ən əsası isə problemlə kreditlərin dövlət vəsaiti hesabına bağlanacağına ümidi edir. Bəs gərəsən, bu cür düşüncələrin iqtisadi əsası varmı? Neft bahalaşarsa, manatın məzənnəsinin sabit qalması və problemlə kreditlərin həllini tapması mümkün olacaqmı?

"Yeni Müsavat"ın sualını cavablandırıb. İqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, neftin bahalaşması ehtimalı aşağıdır: "Bazarlarda gedən iqtisadi proseslər, ABŞ Federal Ehtiyatlar Sisteminin qərarları onu göstərir ki, neftin qiymətinin artması üçün heç bir əsas yoxdur. Ancaq təsəvvür etsek ki, neftin qiyməti bahalaşıb, bu baxımdan sözügedən təsirlər haqqında danışmaq olar. Əvvəl, ölkəyə daxil olan neft gelirlərinin artması həm tədiyyə balansının, həm də xərici ticarət balansının daha yaxşı formaya düşməsinə getirib çıxarıb. Ancaq hazırda Dövlət Neft Fonduñun cari ilə bağlı olan bütçəsi onu deməyə əsas vermir ki, bu il bütçədən əlavə ödənişlər olacaq. Hətta neftin qiyməti bir neçə dəfə artarsa belə, bu ödənişlər Neft Fonduñun cari ilde əldə etdiyi gəlirlər

hesabına edilməyəcək. Çünkü bu il Dövlət Neft Fonduñun gəlirləri hissesi 8 milyard 370 milyon manat proqnozlaşdırılırsa, xərcləri hissesi 14 milyard 483 milyon manatdır. Göründüyü kimi, arada böyük kəsir var, öhdəliklər çoxdur".

Iqtisadçının sözlərinə görə, bu öhdəliklərin də əsas hissesi Azərbaycanın dövlət bütçəsinə transferlə bağlıdır: "Transferlərin ənəməli hissesi makroiqisadi sabitliyin təmin edilməsi məqsədile Mərkəzi Banka köçürmələrlə bağlıdır. Bu öhdəliklər onusuz da bütçədə nəzərdə tutulub. Neftin qiyməti bütçədə 40 dollar götürülüb. Hazırda bundan baha olsada bu öhdəliklərin dəyişəcəyini proqnozlaşdırmağa dəymir. Bu na görə də mən dolayı əlaqə görsem də, neftin bahalaşması ilə manatın məzənnəsi və problemlə kreditlərin həlli arasında birbaşa əlaqə görmürəm. Çünkü vəsaitlər Dövlət Neft Fonduñun bütçəsinə akkumulyasiya olunacaq. Oradan da artıq təsdiq olunmuş iqtisadiyyət üzrə böülüdürləcək. Bunu dəyişdirmək mümkünür. Lakin bu, prezidentin səlahiyyətində olan məsələdir.

Problemlə kreditlərin həlli ilə bağlı olan məsələyə gelinçə, Q.İbadoğlu vurğuladı ki, bununla bağlı ciddi qərarlar qəbul olunmalıdır: "Artıq bu ilin ilk iki ayının məlumatlarına görə, bütün ölkə üzrə problemlə kreditlə-

Neftin qiyməti qalxsa, xalqın kreditləri bağlanır...

Qubad İbadoğlu: "Problemlə kreditlərə bağlı ciddi qərarlar verilməlidir"



rin həcmi 16,7 milyard manatdır. Problemlə kreditlər də artıq 1 milyard 663 milyon manata çatıb. Bu isə deməkdir ki, problemlə kreditlərin ümumi kreditlərdə payı 10 faizə çatıb. Bu ayı da nəzərə alsaq, deyə bilərik ki, artıq 10 faizi ötüb. Çünkü problemlə kreditlərin böyük bir hissəsi valyuta ilə olan kreditlərdir. Bunun üçün problem yalnız ma-

liyyə məsələsi deyil. Onsuz da dövlət bütçəsindən, Neft Fonduñundan, Mərkəzi Bankın makroiqisadi sabitliyinin təmin edilməsi məqsədile eldə etdiyi transferlərdən bu məqsəd üçün vəsait ayırmak mümkünür. Bunun üçün siyasi qərar lazımdır, hüquqi əsaslar formalasdırılmalıdır. Bundan sonra biz bunun maliyyə tərəfini müzakire

zonaya daxildirlər. Ona görə də, kənd təsərrüfatı məhsulları Azərbaycan üzərindən Qazaxistana, oradan heç bir rüsum ödənilmeden Rusiya ərazisində ixrac olundu. Xatırlayınsanızsa, Rusiya-Türkiyə arasında gərginliyin artdığı bir dövrde Azərbaycan-Qazaxistana sərhəd keçid məntəqəsində çox böyük tixac yanmışdı. Maşınlar həftələrlə gözləyirdilər. Bu da həmin prosesin vizual göstəricisi idi".

Azərbaycanın ABŞ-a ixracatının 99,43 faiz azalmasının əsabətin toxunan Natiq Cəfərli bildirdi ki, bunun əsabəti ABŞ-in özündə neft hasilatının artmasıdır: "Biz uzun iller id ki, Amerikaya neft satırıq. Son illər ABŞ-in apardığı siyaset öz daxili istehsalının artırılması istiqamətində oldu. 5 il bundan önce Amerika güne əmə 5 milyon barrel neft hasil edirdi, bu gün gündəlik hasilat 9,2 milyon barreldir. Bu da ABŞ-in xaricdən aldığı xam neftin həcmiin azalmasına səbəb olub. Azərbaycan nefti Amerikaya daşınarkən yol xərci dəha baha başa geldiyindən, həm də ABŞ daxili istehsalı artırımdan artıq bizdən neft alırm. Amerikanın hazırda neft alındığı əsas ölkələr Kanada və Meksikadır, bu ölkələrlə qonşudurlar, həm yol xərci, həm də logistik xərclər dəha az çıxır. Meksika körfəzində çıxan neft keyfiyyət etibarilə Azərbaycan nefti ilə eyni göstəricilərə malikdir və Azərbaycan neftini əvəz edə bilir. Amerikaya ixracatın azalmasının əsabəti bundan ibarətdir.



iiki ölkənin metbuəti da geniş yarlılar dərəcələdi. Əsasən də tərəvəzçilikdə Azərbaycan üzərində Rusiyaya yerli mal kimi ixrac olunan məhsulların həcmi artırdı. Bu da təbii ki, bizim iqtisadi göstəricilərimizə, ixracatla bağlı statistikaya müsbət təsir göstərdi. Halbuki burada gəlirliyin artmasından səhəbat getmir. Biz burada ancaq bir keçid ölkəsi rolunu oynadıq".

İqtisadçı həmçinin vurğuladı ki, hökumət yerli istehsalçılar üzərində də müəyyən təşviq proqramları həyata keçirdiyi üçün istehsalda da artım müşahidə olundu: "Qazaxistana da eyni proses baş verdi. Çünkü Qazaxistana ixracda da ciddi artım var. Qazaxistana Rusiya arasında, ümumiyyətlə, gömrük kecid menteqələri yoxdur. Onlar Belarusla bir yerdə eyni iqtisadi

edə bilərik. Mən maliyyə tərəfində də ciddi bir problem görmüyəm. Əgər siyasi qərar olarsa və siyasi əsaslar yaradılsara, o zaman bu problem çözümkə mümkündür. Amma indiki yanaşma ilə, dövlətin bu məsələyə hazırlı münasibəti ilə men yaxın zamanlarda bu problemin həlline əsas görürəm. Hesab etmək mümkünür. Hesab etmək etmək mənəbələrdən buraya vəsait cəlb etmək mümkünür. Biz dəfələrə təklif etmişik ki, problemlə kreditlər ilə ayrıca agentlik yaradılmışdır. Fiziki şəxslərin müflis olması ilə bağlı qanun qəbul olunmalıdır. Bu proses məhkəmə müstəvisində həll edilməlidir. Azərbaycan Mərkəzi Bankı problemlə kreditlərin təsnifatını aparmalıdır. Bu problemin başqa cür həlli yoxdur. Əks halda, problemlə kreditlər Azərbayca-

nın onsuza da pis vəziyyətdə olan bank sistemini çökdürəcək, həm də iqtisadi fəallığı aşagi salacaq. Çünkü problemlə kreditlərin əksəriyyəti fəaliyyətdə olan iqtisadi subyektlərə aiddir. Bu, onların fəaliyyətinə və əhalinin iqtisadi aktivliyinə mənfi təsir göstərir. O baxımdan, problemlə kreditlər çox əhəmiyyətli məsələdir və manatın məzənnəsinin sabitliyinin qorunması baxımdan da men bunu ənəmli məsələ kimi qiymətləndirirəm".

Neftin qiymətinə gelince, Qubad İbadoğlu bildirdi ki, neftin qiymətinin yaxın gələcəkdə necə olacaqını proqnozlaşdırmaq o qədər də asan deyil: "Neftin qiyməti təkcə iqtisadi faktorlardan asılı deyil. Hazırda gedən siyasi proseslər, strateji qərarların qəbul olunması onu göstərir ki, qiymətlərin bahalaşmasında əhəmiyyətli dəyişiklik görünür".

Manatın məzənnəsinə gelinçə, iqtisadçı ekspert manatın uzun müddət bu məzənnədə qalmayıcağını və bir müddət sonra ucuzaşacaqını vurğuladı.

□ Nərgiz LİFTİYEVA

ABŞ-la Azərbaycanın ticarət əlaqələri kəskin azalıb

Ekspert bunun səbəbinin Amerikanın özündə neft hasilatının artması ilə əlaqəli olduğunu bildirir

Azərbaycanın xərici ölkələrə ixrac xəritəsi açıqlanıb. Məlum olub ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələrinə ixracı 2016-ci ilin ilk iki ayı ilə müqayisədə 7,1 faiz artıb. Novator.az ayrı-ayrı ölkələr üzrə göstəricilərə dənəzər salıb. Rəsmi hesabın görə, Ukraynaya ixrac 25,94 faiz, Qazaxistana ixrac 24,94 faiz, Rusiya-yə ixrac 61,65 faiz, Özbəkistana ixrac 30,53 faiz çoxalıb.

Bəzi ölkələrə ixracda isə düşmə var. Türkmenistana ixrac 88,96 faiz, Tacikistana ixrac 51,24 faiz, Moldovaya ixrac 73,87 faiz, Belarusa ixrac 12,39 faiz azalıb. Avropa İttifaqı ölkələrinə ixracda 22,29 faiz artım qeydə alınıb. Belçikaya ixrac 600,3 faiz, Danimarkaya ixrac 15,78 dəfə, Estoniyaya ixrac 24,68 faiz, Finlandiyaya ixrac 37,77 faiz, İspaniyaya ixrac 1437 dəfə, İtaliyaya ixrac 54,97 faiz, Yunanistana ixrac 171,08 dəfə artıb. Bəzi ölkələr üzrə isə azalma var. Məsələn, Fransaya ixrac 2016-ci ilin ilk iki ayı ilə müqayisədə 42,14 faiz düşüb. Diger ölkələrə ixracda 67,98 faiz artıb. Qonşu Gürcüstan'a ixrac ötən ilin ilk iki ayına nisbətə 31,63 faiz çoxalıb. Avstraliyaya ixrac 446,08 faiz artıb. Çinə ixracın 18,78 dəfə, Hindistana ixracın 161,47 dəfə artıdğı bildirilir.



var. Bu ölkəyə ixrac ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 99,43 faiz azalıb.

Bu statistik göstəriciləri dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, əsas artım Rusiyaya yönəlmış ixracdır: "Öten ildən başlayaraq bizim kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım oldu. MDB ölkələrinə, əsasən də Rusiyaya ixracda da artım oldu. Qazaxistana da artıb. Rəsmi rəqəmlər də bunu sübut edir. Bunu əsasən isə həm kənd təsərrüfatında istehsalın artırılması istiqamətində oldu. Ancaq əsas təsireddi amillərdən biri Türkiye-Rusiya gərginləşməsi oldu ki, Türkiye kənd təsərrüfatı məhsullarının bir qismi Azərbaycan üzərindən bizim məhsulüm kimi Rusiya-yə ixrac olundu. Bu barədə hər

Çinlilər Parisi dağıdır

Çinli mühacirin öldürülməsindən hiddətlənən soydaşları yanğınlara törədir

Fransanın paytaxtı Parisdə çinli mühacir Shaoyo Liunun polis tərefində öldürülmesi bu şəhərdə yaşayan çinlilərin etirazlarına səbəb olub. Çinlilər hadisənin meydana goldiyi orzadıda toplaşaraq etiraz aksiyası keçiriblər. Çinli imigrantların toplu hələnə yaşıdığı Parisin 19 bölgəsində polis zorakılığına etiraz edən 150 nəfərlik qrup yollarda barrikadalar quraraq təhlükəsizlik orqanlarının eməkdaşlarına müqavimət göstəriblər. Parisdən gələn xəbərlərə görə, etirazçılar polis şöbəsinə hücum edərək bir avtomobili yandırıblar. Polisin sərt şəkildə müdaxile etdiyi aksiyada çoxlu sayıda etirazçıların xəsarəti alıbgilidir.



Paris polisi bazar ertəsi gecə saatlarında başlayan bu akşiyada 35 nəfəri göz altına alıb.

Bu hadisə ilə əlaqədar Fransanın Pekindəki sefirindən izahat istəyen Çin hökuməti vətəndaşlarının təhlükəsizliyi ilə yaxından maraqlandığını bəyan edib: "Fransadakı sefirimizlə birlikdə hadisənin gedidiyi təqib etməyə davam edəcəyik. Fransadakı Çin vətəndaşlarının və təşkilatlarının qanuni hücum hərəkəti bir avtomobili yandırıblar. Polisin sərt şəkildə müdaxile etdiyi aksiyada çoxlu sayıda etirazçıların xəsarəti alıbgilidir".

Fransa rəsmiləri isə bildirir ki, bazar günü polisin eməliyyat keçirdiyi zaman həyatını itirən şəxs biçaqla təhlükəsizlik qüvvələrinə hücum edib. Ancaq mərhumun ailəsi polisin ifadəsini təkzib edib. Bildirilər ki, Shaoyo Liu polisin eməliyyat keçirdiyi əsnada evdə balıq təmizləyirmiş və o səbəbdən onları qarşılamağa elində biçaqla çıxb. Onun polise müqavimət göstərmək və ya hücum etmək niyyəti olmayıb.

Fransa Xərici İşlər Nazirliyi də açıqlama verərək, Çin kökənlə vətəndaşlarının təhlükəsizliyinin qorunmasına çalışıqlarını bildirib.

Nazirliyin yayılan açıqlamada bildirilir ki, çinli mühacir Shaoyo Liu ölümündən sonra başlanan cinayət arasdırması davam edir.

Qeyd edək ki, narazılıq hələ də səngiməyib. Qeyri-resmi statistikaya görə, Fransada Çin mənşəli əhalinin 600 mindən çox olduğu təxmin edilir.

□ Nərgiz LİFTİYEVA



Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

ATƏT

-in Minsk Qrupunun həmsədrleri bölgəyə növbəti səfərlərini başa vurdular. Martin əvvəllərində onlar Bakıda olduğu üçün budefəki səfərdə İravanda və işğal altındaki Dağlıq Qarabağda olan diplomatlar bir sıra açıqlamaları ilə özlərinə diqqət çəkməyə çalışıdalar.

Belə ki, amerikalı həmsədr Riçard Hoqland iddia etdi ki, Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra "ağlabatan planlar" var. "Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir", - deyə həmsədr əlavə edib. R. Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar məsələsinə qayıtmalıdır. "Lavrov planı"na dair suali cavablandırılan diplomatın sözlerinə görə, vasitəçilər bu ifadədən istifadə etmir: "Biz belə ifadə işlətmirik. Dövriyədə olan plan var ve o, 3 hissədən ibarətdir. Lakin həzirdə men bu planın detallarını açıqlamağı məqsədən yeganə hesab etmirəm. Tərəflər onun üzərində işləyir".

Azərbaycanın işğal altındaki ərazilərinə gələrək Xankəndi şəhərində separatçı qurumun rəhbəri Bako Saakyanla görüşən diplomatlar dan biri, fransız həmsədr Stefan Viskonti deyib ki,

geniş və intensiv şəkildə müzakirə olunub. Odur ki, bölgəyə son səfərin də danışıqları bərpaya kömək edəcəyinə eminliyini vurğulayıb. Eyni zamanda "çətin prosesdir, bunu siz də gözəl başa düşürsünüz", - deyə, əlavə edib.

Həmsədrlerin detalları açıqlamamasını normal sayan fransız diplomatın "bu, o demək deyil ki, heç bir iş görülür", deməsi də təəccüb doğurur. Əgər Ermənistan birtərəfli qaydada danışıqlardan intına edibse, həmsədrler ne iş görə bilər? Daha çox ağla gələn versiya budur ki, diplomatlar Ermənistanda keçirilecek seçkilərə 5 gün qalmış bölgəyə səfər etməklə və gelişigözəl açıqlamalar vermekle, sadəcə, işğalçı ölkədəki seçkilərin rəvan şəkildə keçirilməsinə xidmət etmək istəyirlər.

Fakt budur ki, seçkilər 2 aprelde-2016-ci ilin aprel mühabəsinin ildönümü günü keçiriləcək və həmin gün döyüşlərin bərpa olunacağı barede xəbərlər də yayılıb. Avropa Şurasında Ermənistən işğal-

Həmsədrlerin prezidentləri Parisdə

görüşdürmək niyyətinin arxasındaki niyyət...

ATƏT-in Minsk Qrupunun həmsədrleri özlərinin də inanmadığı bir prosesi başlatmaq istəyir; **ekspert:** "Fransada yeni prezident kim olacaqsa, onun yaxın aylarda Dağlıq Qarabağa məşğul olması real deyil..."

Politoloq Elçin Mirzəbəyli de hesab edir ki, həmsədrlerin seçkiyöncəsi Ermənistana və işğal altında olan Azərbaycan ərazilərinə - Qarabağa səfər etmələri maraq doğurur: "Əgər Azərbaycan və Ermənistən prezidentlərinin Fransa səfəri və Fransua Ollandın təşəbbüsü olmasayı, səfəri birmənəli şəkildə seçkilərlə əlaqələndirmək olardı. Amma nəzərə alımaq lazımdır ki, həmsədrler Ermənistana 10 gün sonra da gələ bilərlər. Bu baxımdan, səfərin seçkilərlə bağlı olduğunu da istisna etmək olmaz. O ki qaldı danışıqlar prosesinin davam etdirilməsinə, bu, onsuza seçkilərədək baş tutmaya caq. Seçkilərdən sonrakı reallığı isə indidən tam və qəti şəkildə müyyənləşdirmək mümkün deyil. Səfəri daha çox Minsk prosesinin davam etdirilməsinə, daha dəqiq desək, xilas edilməsinə cəhd kimi qıymətləndirmək olar. Verilən bəyanatlarda yer alan ümidi verici

sayının artmasını və status-kvonun davamını istəyir.

Məsələ ilə bağlı açıqlama verən rusiyalı həmsədr Igor Popov deyib ki, Kasprşikin qrupunun genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar. Qrup üzvlərinin sayının 7 nəfərə çatdırılmasının nəzərdə tutulduğunu deyən diplomat iddia edib ki, hazırlı durumda vəziyyətə nəzarət etmək imkanı xaricində olduğu üçün əlavə şəxslərin cəlb olunması faydalı olardı. "Anjey Kasprşik bu məsələni necə həll etməkə bağlı yanaşmasını açıqladı. Biz ümidi edirik ki, aprelde bu məsələni müzakirə edəcəyik" - Popov deyib.

Helelik Bakı məsələyə reaksiya verməyib. Politoloq Elçin Şahinoğlu isə "Yeni Müsavat'a Bakının bu təklifle razı olmadığını xatırlatdı": "Ötən il də bunu müzakirə edirdilər, nəticəsi olmadı". Ekspert hesab edir ki, həmsədrlerin bölgəyə budefəki səfərlərinin də elə bir əhəmiyyətinin olmadığı qənaetindədir: "Onlar Novruz bayramı ərəfəsində Bakıya gəldilər, indi isə İravan və Xankəndi de görüşlər keçirdilər. Onların birinci xəbəri o oldu ki, Azərbaycan və Ermənistən xarici işlər nazirlərinin Moskvada görüşü planlaşdırılır. İkinci xəber isə ondan ibarətdir ki, Fransa Azərbaycan və Ermənistən prezidentlərini görüşdürmək istəyir. Bu iki xəbərin də əhəmiyyəti azdır. Çünkü xarici işlər nazirlərinin görüşü üçün tərəflərin mövqelərində dəyişiklik olmalıdır. Bu dəyişiklik isə yoxdur".

O ki qaldı Fransaya, E.Şahinoğlu da xatırlatdı ki, gələn ay bu ölkədə prezident seçkisi: "Yeni prezident kim olacaqsa, onun yaxın aylarda Dağlıq Qarabağa məşğul olması real deyil. Həmsədrlerin qısa zaman kəsiyində Bakıya və İravan səfərlərinin yeganə məqsədi aprel ayının sakit keçməsinə nail olmaqdır. Çünkü rəsmi İravan kimi həmsədrler də düşünürler ki, aprel döyüşlərinin bir illiyində Azərbaycan ordusu yenidən hərbi əməliyyat həyata keçirə bilər. Son günlərə qədər cəbhə bölgəsində nisbi atəşkəs riayət olunur. Bu o deməkdir ki, həm Bakı, həm də İravan hələ ki həmsədrlərə atəşkəsi qoruyacaqları ilə bağlı verdikləri vədi yerinə yetirirler. Ancaq həmsədrler onu da anlayırlar ki, hər an cəbhə bölgəsində vəziyyət mürəkkəblişə bilər".

Politoloq bu qənaetdədir



ki, maraqlı açıqlama yenə Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlanddan geldi: "Amerikalı diplomat mətbuat konfransında dedi ki, dövriyədə plan var və o, 3 maddədən ibarətdir. 3 maddəlik plan nədir? Fikrimcə, bu yeni plan və ya yeni maddələr deyil. Birinci maddə: Ermənistən Dağlıq Qarabağ ətrafindəki 5 rayonu boşaltmalıdır; ikinci maddə: Azərbaycanlı məcburi köçkünlərin həmin 5 rayona geri qayıdışı təmin olunmalıdır; üçüncü maddə: statusu müyyənləşdirən referendumun tarixi dəqiqləşdirilməlidir. Birinci iki maddə Azərbaycanlı maraqlarına uyundursa, sonuncu maddədən erməni separatçıları möhkəm yapışılmalıdır. Separatçılar birinci iki maddənin yerinə yetirilməsini üçüncü maddənin yerinə yetirilməsi ilə əlaqələndirilərlər. Problem məhz ondadır ki, bu 3 maddəni birgə yerinə yetirəmək mümkün deyil və həmsədrler bunun çəsəsini tapa bilmirlər. Budur amerikalı diplomatın nəzərdə tutduğu 3 maddə".

Bu arada temas xəttindəki gərginliyi və danışıqların dala-na dirənməsini əsas gətirən, üstəlik, Serj Sərkisyanın Azərbaycana yönelik tehdidlərini



onun ölkəsi ərazisində Azərbaycan və Ermənistən prezidentlərinin görüşünü təşkil etməyə hazırlıdır. "Ancaq başqa bir yerdə də görüş keçirmək olar, yetər ki, bu görüş məhsuldar olsun". Fransız diplomatın sözlərinə görə, əsas məsələ sabitliyin qorunmasıdır. «Biz çox istərdik ki, hər şeydən əvvəl atəşkəsin pozulması baş vermesin. Bu, çox vacibdir»- o əlavə edib. S.Viskonti Azərbaycan və Ermənistən prezidentlərinin Parisə səfərini də xatırladıb və bildirib ki, F.Ollandla görüşlərde Qarabağ məsəlesi

çılığı əleyhinə qətnamə qəbuluna imkan verməyən həmsədrlerin Ermənistəni budefəti sınaqdan xilas etməye girişməsi heç də təəccübüldür. Üstəlik, Fransa prezidenti Fransua Olland öz səlahiyyətlərini başa vurmaq üzrə olduğuna bir vaxtda Qarabağ məsəlesi ilə bağlı hansısa töhfə verəcəyi ağlabatan görünür. Olland fevral ayında Qarabağ ermənilərinin "öz müqəddərəti" təyin etmə hüququndan" danışmaqla əslində nece "tərəfsiz" olduğunu və hansı şəkildə "töhfə" vermək istədiyini ortaya qoymuş.

notlar da çox güman ki, bununla bağlıdır". Bu arada həmsədrlər təmas imkanı qazanan Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan da deyib ki, danışıqlarda Lavrov planı yoxdur, sadəcə, Madrid principlerinin yenilənmiş variantı mövcuddur. Həmsədrlerin dediklərindən o da bəlli olur ki, ATƏT sədərinin şəxsi nümayəndəsi Anjey Kasprşikin rəhbərlik etdiyi qrupun sıralarının genişləndirilməsini də ayrıca müzakirə ediblər. Bu isə ermənilərə səfərləri variantdır. Düşmən təmas xəttində müşahidəcilərin

nəzərə alan eksər ekspertlər növbəti gərgin döyüşlərin baş verəcəyini istisna etmir. "Həzirdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ümid tamamilə qalmayıb". Bunu Avropa və Mərkəzi Asiya üzrə Böhran Qrupu programının rəhbəri Maqdalena Qrono martın 29-da İravan keçirdiyi mətbuat konfransında bildirib (report.az).

"Biz etimadın olmadığını görürük. Kimin ilk addımı atacağı aydın deyil. Hazırda Qarabağ münaqişəsinin tənzimlənməsinə ümid tamamilə qalmayıb. Əlbəttə, tərəflərin etimadını bərpa etmək üçün adımlar atılır. Ancaq bunun üçün müzakirə ediləcək davamlı platforma yoxdur", - deye o vurgulayıb.

Bələ olan təqdirdə bölgəyə səfəri zamanı yenə də tərəflər arasında bərabərlik işarəsi qoymağa çalışan həmsədrlər nə işğala son qoyulması zəruri, nə də Sərkisyanın onların səfərindən əvvəl Xankəndi şəhərine qanunsuz gelişi, təxribatçı bəyanatlarına reaksiya vermədilər. Deməli, bu diplomatların indiki mərhələdə, həm Ermənistən, həm də Fransada seçkilərin əsas məsələ olduğu şəraitdə danışıqları "ölü" nöqtədən tərətmək istəyi ədaləti bərpa etmək yox, vaxtı uzatmaqdır...



Avropada arvad döymək...

Samir SARI

Jurnalist hər yerdə və hər zaman jurnalistdir, Alyaksaya getsə də, Yeni Zelandyaya varsa da, gecə saat 2-də də, səhər saat 6-də da. Bir az həkimlər də elədir. Əsl həkim ehtiyac olanda gəmidə də həkimlik edəcək, təyyarədə də, çölün düzündə də - həm də günün istənilən saatında.

Bu baxımdan qəssabların işi yaxşıdır, getdikləri yerlərdə qəssablıq etmək zorunda deyillər. Heç polislər də hansısa xarici ölkədə olanda ictimai asayışi qorumaq fikrine düşmürələr, mülki libasda asudə gəzib dolaşırlar.

Jurnalistin asudə gəzib dolaşması isə praktiki olaraq, mümkin deyil. Gözü informasiya axtaracaq, gördüklerini analiz edəcək, nəyin yazıya gəldiyini, hansı detalın ictimayət üçün maraqlı olduğunu beyninin süzgəcindən keçirəcək və o, əsl jurnalistedir, ilk fırsetdə bunları yazacaq.

Keçmiş əməkdaşımız Almaniyada mühacirlər üçün təşkil edilmiş kampda gördüklerini, təessüratlarını yazıb. Düzdür, o bunu məqalə şəklində yazıb qəzetə və ya sayta göndərmeyib, amma elə məqalə boyda status yazıb və sosial şəbəkədə paylaşib.

Maraqlı təessüratlardır. Hərçənd o qeydlərin içinde bir az feminizm, daha dəqiqi, "kişi düşmənciliyi" deyilən bir şey də var, amma gerçəklilik budur ki, xanım gördüklerini yazıb.

Qeydlərin əsas məzmunu ondan ibarətdir ki, buradan basa-basa Almaniyaya gedən, guya öncül Avropaya ineqrasiya olunmaq istəyen bizim kişilər başqa millətlərin nümayəndələrinin gözü qarşısında basib arvadlarını döyürlər, səslərini başlarına atıb qışqırılar, hamı dil kurslarına getdiyi vaxt bunlar bir kündə dayanıb qeybətləşirlər, ya da futbol oynayırlar.

Uzun sözün kəsəsi, adamlar özlərini Yasamalın, Keşlənin, Papanının, Montinin dar-düdük, yasti-yapalaq mehəllələrində necə aparırlarsa, gedib Avropanın göbəyində də elə aparırlar və bu durum jurnalistin təessüfünə, eləcə də hidətinə səbəb olur.

O gün başqa bir jurnalist də Almaniyadakı başqa qəçqin düşərgəsindən yazılmışdı. İntəhası, onun qeydləri milli mənafə baxımından bir qədər ürəkaçan idi. Qardaş yazırı ki, bu şəhərdəki gürcüler oğurluqda, ermənilər isə firildaqlıqda ad çıxarıblar. Onun yazdırına görə, hələlik bizimkiler ad çıxarmağa macal tapmayıblar. Amma təbii ki, belə getməz, qoy bizimkiler bir az özlərinə yer eləsinlər, almanlara 10 il işlədilmiş "Mersedes" i təzə adıyla satmasalar, nə deyirsiz, deyin. Ticarət də bizim işimiz.

Bu heç. Bunlar olacaq. Yaşayış uğrunda mübarizədir, neyəmək olar. Məcburq dünyaya ayaqlaşaq, Avropaya ineqrasiya olunaq. Zarafat deyil, 1 milyon qəçqin-kökküñümüz var, torpağımızın da 20 faizi işğal olunub.

Amma burdan basa-basa gedib Avropada arvad-uşaq döymək nədir, a kişi? Bunu öz ölkəndə döye bilmirdin ki? Yox, burdakı eşşəkliyi gedib Avropada da edəcəksənə, nə işin var orda, gərək milletin adını batırasan?

Bunlar, əlbəttə ki, ritorik suallardır, xüsusi cavaba ehtiyacı yoxdur. Hamımız da bu cavabların nədən ibarət olduğunu bilirik.

Bizimkilerin bu işi iranlıların, ərəblərin Avropanın meqapolislərinə yerləşdikdən sonra qızlarına zorla hicab geydirmələri kimi bir şeydir. Yəni qaynayıb-qarışmalı olduğu cəmiyyətdə özü üçün ayrıcalıq, təcridolunma təşkil edəcəksənə, atıla-atıla ora getməyin mənası yoxdur, eyni şərait öz ölkəndə də var.

Əksinə, öz ölkəndə sərbəstcə döye biliçəyin arvadı Avropada ürəkdən tikan çıxacaq şəkildə döye bilməzsən. Bunu üstü açılında adamın başına oyun açırlar. Hətta elə azərbaycanlı olub ki, qanmazlıq edərək yeniyetmə övladına əl qaldırıb, aidiyati qurumlardan tökülsüz gəliblər, övladı ailədən alıblar. Kişi "uşaq mənimdir əger, döyərəm, özüm bilərəm" ritorikasına başlamاق, deməqoqluq etmək istəyib, amma memurlar ona təpinqiblər, deyiblər, elə eləmə, səni bu ölkədən deportasiya etdirək. O da susub oturub yerində.

Bu baxımdan, uzaq-uzaq ellərdə adımızı, ünvanımızı tənədən həmvətənlər gerək bir az ağıllı olsunlar ki, almanlar "bu vəhşilər hardan gelib" deməsinler.

Bir də burdan daşlanıb o uzaq ellərə getməzdən öncə fikirləşmək lazımdır ki, Avropaya getməkə avropali ola bileyəklərmi. Ola bilməcəksənə, əbəs yere zəhmət və xərc çəkib getmə. Gedirsənə, zəhmət və eziyyət çəkib avropali ol, dil öyrən, cəmiyyətə qarış. Qoy bir gün də övladının haqqında "Azərbaycan əsilli deputat nazir təyin edildi" xəbəri çıxısn. Yoxsa "filankəsi arvad-uşağı döyüdü üçün ölkədən deportasiya ediblər" xəbəri ilə qürur duymaq mümkün deyil.

Mühacirlər dünya mətbuatı kimi Azərbaycan mətbuatının da ən çox maraqlandığı mövzulardandır. Son bir neçə ildə Avropanı başına götürən bu problem bir çox rəsulardan işqalandırılıb. "Yeni Müsavat" dəfələrlə avropali mühacirlər barədə yazı seriyaları hazırlayıb. Yunanistanın düşərgələri, Macarıstandakı düşərgələr, eləcə də Avropada, Amerikadakı azərbaycanlı mühacirlər bizim yazıları mövzusu, qəhrəmanı olub.

Amma mühacirət prosesini addım-addım izləmək imkanımız olmayıb. Necə deyərlər, mühacirin düşərgəyə düşdüyü gündən etibarən anbaan yaşadıqları hər zaman maraqlı olub media üçün. Qəzetimizin keçmiş əməkdaşı Röya Rəfiyeva hazırda Almaniyadakı mühacir düşərgələrindən birində qalır. Röya artıq bir neçə dəfə düşərgə, ordakı şərait barədə sosial şəbəkədəki statuslarında yazıb. Almaniyada olduğu bir ay ərzində onda bele təessürat yaranıb ki, ölkədən kənara da elə ən pisler çıxa biliblər: "Necə?" Deyəcəm bir-bir... Kampda səhər tezən, 7-də hər kəs yeməkxanaya çay, yemek götürmək üçün gedir. Hər gün 8-ə işləmiş həyətə düşəndə iki kişinin tində durub söhbətləşdiyini görürəm, gəlib-gedən insanlara baxıb qeybətləşirlər, ikisi də azərbaycanlıdır, səhərin gözü açılmamış kimdənsə danışırlar...

Yeni geldiyim düşərgədə ilk gün axşam 10-dan sonra qışqırıq eşitdim, qonşuda dava idi. Kişi harasa yumruğunu, silləsini vurur və bizim dilimizdə qışqırırdı: "Əlini aşağı sal!" Otaqda uşaqlar qorxdu, əynimi geyinib qapını açıb səsimi yüksəltdim ki, "bura Azərbaycan deyil, bu, nə hərəkətdir?" Səs kəsildi, dəhlizdəki uşaqlan nə baş verdiyini soruşdum, dedi ki, qonşu hər gün arvadını və uşaqlarını döyür...

Sonuncu çərşənbədə gecə 11 radelərində pəncərəni açdım ki, səhərə baxım. Kimsə azərbaycanca qışqırı-qışqırı söyürdü, əyləb baxdım, bir kişi kampın həyətində bəlkə də bildiyi bütün söyüsləri bağıraraq telefonla kiməse "çatdırırı", iki nəfər də kənarda dayanıb baxırdı...

Burada sosial fond var, növbəyə durub müavinət almağa. Getdiyim gün növbədəkilərin çoxu azərbaycanlı idi, biri qapını açıq saxlaya bilmədi, qadını durub etmək istəyəndə qışqırırdı: "Sən otur yerində, sən sus, sən edə bilməzsən, səndən əvvəl neçə dəfə mən etmişəm də bunu, məndən çox bilirsən, dedim otur yerində" və sair. Digər millətlərdən olanlar

Rəfiyeva əslində bir statusla bəlkə də bir sənədli filmin süjetini təqdim edib bize. Amma özü ilə səhərdə bizi maraqlandıran bəzi detallara da aydınlıq gətirdi. Məsələn, bildirdi ki, qaldığı düşərgədə dil bilməyəndə baş çıxarmaq çətindir. Onun

kim lazımları olanları göndərirlər həkimə. Sonra geri - ölkəsinə göndərirlər. Təxminən bele. Burada rastlaşdırılmış işçilər gülerəz, mehribanlırlar. Heç bir qorxulu hal yoxdur. Yeni qorxmağa gərek yox. Əvvəl bir neçə gün otağın aclarını vermirlər. İlk

"Düşərgədə azərbaycanlı ata usaqını ele vurdı ki, hətta afrikallar da ona heyvətli baxırdılar..."

Azərbaycandan gedən jurnalist Almaniyadakı qaçqın düşərgəsində gördüklerindən danışır



maraqla onlara baxıb nə baş verdiyini anlamağa çalışırlar. Sonra ümumi söhbət başlandı və kişiler başladılar burada dava edib, başqa millətləri döyüb qalib olmaqlarından danışmağa: "Biz srası başlayıraq tapbatap vurmağ'a..."

Burada, qaldığım düşərgədə azərbaycanlı kişilər əksər hallarda dil kursuna getməyə belə maraqlı göstərirlər. Həyətə toplaşib söhbətləşirlər, ya yiğisib futbol oynayırlar, ya da burada hökumətdən aldıqları 150 avroya güvənib kampda qadınlarla tanışlığa cəhd edirlər. Yadına saldıqlarım bəllərdir hələ. Desəniz ki, bəs qadınlar, onlar neyleyirlər? Qadınlar uşaqları ilə məşğuldurlar, yemək bişirirlər, onları kursa aparırlar, özləri kursa yazılırlar ki, dil öyrənmişlər və cəmiyyətə qarışa bilsinlər. Hərdən istəyirəm onları yiğib deyəm ki, baxın, bu geridəqalmış, ömrünüzü çürüdən varlıqları neyinsiz? Amma demirəm, yəqin özləri gec-tez başa düşəcəklər..."

Rəfiyeva dedi ki, azərbaycanlıların çoxu siyasi statusla gəldiyini deyir. Amma həkimə gələnlər də var: "Gələnlərin hamisini əvvəl kampa gətirirlər. Sonra araşdırıllar ki, nə isteyir. Hə-

gün qorxumdan yatmamışdım. Büyük oğlum Şakir də gerçə yarışına qədər yatmadı. Sonra o qorxu da ötdü. Burada bir qızla tanış olmuşdum. İranda yaşayan Azərbaycan türkü idi. İsveçrə onu ölkəsinə göndərmək istəmişdi. O, pulsuz və bilet də olmadan qatarə minib Almaniyaya qaçmışdı. Ölkəsinə qayıtmak istəmir. Risk etmişdi. Sənədləri də qalib o biri ölkənin düşərgəsində. Deyir ki, İsveçrədəki düşərgə yaxşı deyildi, meşenin içinde id".

Müsahibim dedi ki, bu, onun qaldığı ikinci düşərgədir. Məskunlaşdırığı birinci düşərgədə azərbaycanlılar onu tanırmışlar: "Amma mən onları tanımadım. Daha çox özləri barədə danışırdılar ki, ölkədən niyə gəliblər, nə səbəbdən buradılardılar. Burda neqativ hallar görməmişəm. Rastlaşdırığım hallar azərbaycanlılarla bağlı idi. Birini statusda yazmışdım. Məsələn, intervüə getmək üçün otaqda növbədə gözləyirdik. 3 yaşlı uşaq otaqda qaćıb yixildiği üçün atası onu vurdur, sonra da götürüb stula çırpdı, bağırdı. Hətta afrikallar da ona maraqla baxırdı".

Röya danışır ki, burada suriyalılar tək-tük, Efiopiyanan, Afrikadan olanlar isə çoxdur: "Onlar da bizimkildən daha azdır. Qaldığım iki düşərgədə azərbaycanlılar çoxdur. Azca iraqlı, afrikalı, tək-tük suriyalı, bir neçə nəfər isə belarusdur".

□ Sevinc TELMANQIZI

Milli Məclisin Aqrar siyaset komitəsinin üzvü, deputat Tahir Süleymanovun Sabradağı dəbdəbəli imarətinə ögrü girməsi haqda xəbərlər maraqlı bir sual aktuallaşdırır. Əgər vətəndaş evinə ögrümiş olduğunu öldürse, ona ağır xəsarət yetirse, buna görə cina-yət məsuliyyəti daşıyır mı?

Bu sualla keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rehbəri Mahmud Hacıyev müraciət etdi. Mahmud Hacıyev bildirdi ki, dünyanın son 50-100 illik tarixinə ve məhkəmə psixoloqları, kriminalistlərin yazdıqlarına baxdıqda, hədəf bir məsələnin üzərində cəmləşir: "Onlar ya-zırlar ki, hansı ölkədə sosial-iqtisadi durum ağırlaşırsa, işsizlik, narkomaniya artırısa, birinci növbəde tamah motivi ilə olan cinayətlərin sayı da artır. Tamah motivi ilə olan cinayətlər isə oğurluq, quldurluq, soyğunçuluq və neticədə adam öldürməkdir. Yeni polis gücləndirilmiş rejimdə işləsə də, bular baş verir. Cinayət qanunvericiliyində bu halla əlaqəli 2 madde var - zəruri müdafiə həddini aşma və son zərurət. Zəruri müdafiə həddini aşmaqla kiməsə bədən xəsarəti yetirilirsə, öldürülürse və yaxud son zərurət həddində kiməsə bədən xəsarəti yetirilirsə, həmin şəxs dünyasını deyişir, hər 2 halda vətəndaşa qarşı təhlükə real olmalıdır. Vətəndaşa qarşı ele bir təhlükə yanmalıdır ki, onun qarşısındaki şəxse vurduğu ziyan ölümlə nəticələnən xəsarətə bərabər olsun.

"Qanunvericilik belə bir halda evinə ögrü girmiş şəxsin ruhi-həyəcanı vəziyyətini nəzərə almır? Gecəyarısı evindəki səsə yuxudan ayılan şəxs qarşısında maskalı, elində silah qismində gəzdirdiyi əşya olan birinə qarşı addım atarkən adekvat halda düşünə bilərmi" sualına onun cavabı belə oldu: "Bu hal affekt durumunda törədilən olay kimi qiymətlenir. Bu halda keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rehbəri Mahmud Hacıyev bildirdi ki, dünyanın son 50-100 illik tarixinə ve məhkəmə psixoloqları, kriminalistlərin yazdıqlarına baxdıqda, hədəf bir məsələnin üzərində cəmləşir: "Onlar ya-zırlar ki, hansı ölkədə sosial-iqtisadi durum ağırlaşırsa, işsizlik, narkomaniya artırısa, birinci növbəde tamah motivi ilə olan cinayətlərin sayı da artır. Tamah motivi ilə olan cinayətlər isə oğurluq, quldurluq, soyğunçuluq və neticədə adam öldürməkdir. Yeni polis gücləndirilmiş rejimdə işləsə də, bular baş verir. Cinayət qanunvericiliyində bu halla əlaqəli 2 madde var - zəruri müdafiə həddini aşma və son zərurət. Zəruri müdafiə həddini aşmaqla kiməsə bədən xəsarəti yetirilirsə, öldürülürse və yaxud son zərurət həddində kiməsə bədən xəsarəti yetirilirsə, həmin şəxs dünyasını deyişir, hər 2 halda vətəndaşa qarşı təhlükə real olmalıdır. Vətəndaşa qarşı ele bir təhlükə yanmalıdır ki, onun qarşısındaki şəxse vurduğu ziyan ölümlə nəticələnən xəsarətə bərabər olsun.

mətləndirilir. İstintaq və məhkəmə orqanları buna müvafiq qiymət verməlidirlər. Şəxsin affekt vəziyyətində olub-olmadığını müəyyən etməlidirlər. Şəxs gecə vaxtı yuxudan oynablsa, evində maskalı şəxs görürse, elində küt alət varsa, düşünə bilər ki, maskalı onu öldürə bilər, bu hal affekt vəziyyətdir. Şəxs patoloji affekt və ya fiziooji affekt durumunda ola və qətl törədə bilər. Hər 2 halda istintaq və məhkəmə orqanları arasında ki, həmin vəziyyətdə şəxsin patoloji affekt və ya fiziooji affekt durumu yaranıbmı? Yarana bilərdim? Cavab müsbətdirsə, bu, artıq affekt vəziyyətində kiməsə xəsarət yetirəm, öldürməkdir.

Zəruri müdafiə həddini aşmaqla adam öldürmək və ya son zərurət kimi adam öldürmək ayrı-ayrı maddələrin təsiri altına düşür. Məhkəmə və istintaq orqanları belə hallarda çox diqqətlə araştırma aparmalı, uyğun qiymət verməlidirlər".

M.Hacıyev bildirdi ki, "yaxşı" ögrülar bir yeri obyekti kimi seçirlerse, əvvəlcə obyekti sahibinin imkanlarını, öğurladığı obyekte giriş və çıxış imkanlarını, bir çox amilləri diqqətlə öyrənir: "Ögrü bir eve girirən, artıq risk edir. Ona görə de "yaxşı" ögrülar eve girməzdən əvvəl müəyyən edirlər ki, evə risk edib girməye deyərmi? Ev sahibi, onun gəlirləri haqda informasiya toplayırlar. Evə risk edib girəcəkse, oradan 1000-2000 min manat apara-caqsa, belə bir riskə çox vaxt getmirlər. Yetim-yesirin evinə girməkdən çox vaxt çəkinirlər. "Yaxşı" ögrülar çalışırlar ki, obyekte orada heç kim olmayıb bir

vaxtda girsinlər. Deputat Tahir Süleymanovun evinə ögrü girməsi xəberi bu baxımdan təcibüllü olmamalıdır. Tahir Süleymanovun kasib adam deyil ki".

M.Hacıyev bəzi şəxslərin evinə ögrü girdiyi halda bunu gizlətməyə çalışmalarının araxasında dayanan məqamlarada toxundu: "Bəzi vətəndaşlar var ki, evləri ögrü girib pul-paralarını aparsa belə, şikayət etmirlər. Düşünürler ki, öğurlanan əmlakın onun üçün bir o qədər də dəyəri yoxdur. Səhə inspektoruna, əraziyə nezarət edən əməliyyat müvəkkilinə müraciət edir. Get-gel məsələsi vətəndaşı

bezdır. Ona görə de çox vaxt vətəndaşlar evlərinə ögrü girirəndə belə bu haqda müvafiq orqanlara şikayət verməkdən çəkinirlər. Belə hallar az deyil. Amma bu düzgün yanaşma deyil. Cəmiyyətimizdə hüquqi maarifləndirmə çox zəifdir. İnsanlar evlərindən az və ya çox mal aparılmışına əhəmiyyət vermirlər. Bununla da növbəti öğurluqlara yol açmış olmalarının fərqinə varırlar. Ögrü görür ki, kiminsə evinə girib, onun pul-parasını aparıb, amma hüquq-mühafizə orqanları onu axtarır. Buna görə de növbəti cinayətə gedir. Ona görə de vətəndaş az

ve ya çox pul-parasının, qızıl-zinət əşyalarının oğurlanmasına baxmayaraq şikayət etməli, ögrünün cəzaya çatdırılmasına nail olmalıdır. Ögrü psixiologiyası belədir ki, polis onu axtarmırsa, növbəti oğurluğu gedir".

M.Hacıyev Azərbaycan məhkəmələrində affekt durumunda törədilən qəllərlə bağlı məhkəmə praktikası haqda bunları dedi: "Affekt halında qətl törədilməsi çox ince məsələdir - bu, diqqətlə araşdırılmalıdır. İbtidai istintaq zamanı istintaqcı hərtərifli araşdırma aparmalı, ittihad aktını tətib edəndə isə durumu çox gözəl təsvir etməlidir ki, sonradan məhkəmə istintaq zamanı əmələ düzgün qiymət versin. Hakim təqsirləndirilən şəxsin - yeni evinə girmiş ögrünü öldürmüş ev sahibinin affekt durumunda olub-olmamasını ittihad aktında yazılınlardan müəyyən edə bilməlidir. Sovetlər birliyi dönməndə belə hallar baş verəndə məsələ çox diqqətlə araşdırılırdı. Məhkəmə-istintaq təcrübəsində belə işlər çox olmurdu. Amma bununla belə, yəni de sehvler də olur-

du. Bu gün də belə sehvlerin olması istisna deyil. Peşəkar müştəntiqlər, peşəkar olmayan müştəntiqlər də, savadlı və ya savadsız hakimlər də var".

M.Hacıyev evinə girmiş ögrünü yaralamış və dünyadan köçməsinə səbəb olan xəsarət yetirmiş şəxsə cəza təyini məsələsinə də toxundu: "Belə hallar məhkəmədə araşdırılarken, cəza təyini zamanı adətən aşağı hədd seçilir. Qəsdən adam öldürməyə görə 7 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəza ilə cəzalandırılır. Azərbaycan qanunvericiliyi həkimlərə çox böyük səlahiyyətlər verilir. Hakim özünün hüquq düşüncəsinə uyğun olaraq cəza təyin edə bilər. Hakimin sərbəst hüquqi fikrine də əhəmiyyət verilir. Sabah protest verə bilər ki, niyə filan işdə cezani 9 il deyil, 6 il təyin etdin. Bu halda hakim deyə bilər ki, bunu özünün hüquq düşüncəsinə görə edib. Təessüf ki, hakimlərimizin əksəriyyəti onlara qanununa verilən səlahiyyətlərən istifadə etmirdilər".

□ E.MƏMMƏDƏLİYEV

Evimizə giren ögrunu Öldürə bilərikmi...

Mahmud Hacıyev: "Affekt halında, zəruri müdafiə həddini aşmadan qətl, cinayət törədilməsi çox ince məsələdir - bu, diqqətlə araşdırılmalıdır"



Ömürlük məhkum ölümə harada dəfn edilir...

"Ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənəndən sonra dünyasını dəyişənlərin nəsi yaxınlarına təhvil verilir"

Ömürlük həbsə məhkum edilmiş şəxslərin azadlığı çıxmama şansları həmişə olub və var. Amnistiya aktı, əvvəl sərancamı ile ömürlük cəzannı müddətli cəza ilə əvəzləməsi və şəxsin bir müddət sonra azadlığa buraxılması mümkün yollardandır. Sonuncu əvvəl sərancamına osason 2006-ci ildə ömürlük həbsə məhkum edilmiş Daxili İşlər Nazirliyinin (DİN) Cinayət-Axtarış Baş İdarəsinin rəisi, general Zəkir Nəsirovun cəzası müddətli cəza ilə əvəzləndi. Ömürlükde olan şəxs üçün arzuolunmaz bir yol da var. Bu da məhkumun cansız bədəninin ömrünün bir hissəsini keçirdiyi dəmir-beton divarlı soyuq zindandan çıxarılmışdır.

Z.Nəsirovun təqsirləndirildiyi iş üzrə əsas figurant Hacı Məmmədovdur və o, bu gün də ömürlük həbsdədir. Dündür, onu qanunda nəzərdə tutulduğu kimi Qobustan Qapalı Həbsxanasında 1 gün də saxlamayıblar. Həbs edildiyi gündən - 2005-ci il martın 10-dan



Memmed Zeynalov

əssisəsində saxlayırlar. Onun sağlıq durumunun stabil olduğunu bildirlər. Əgər Hacı Məmmədovun, ümumiyyət-

onun nəsi yaxınlarına verilir mi?

Azərbaycan qanunvericiliyi belə vəziyyətdə hansı şərtləri diqta edir?

Penitensiar Xidmətin sahib rəisi Məmməd Zeynalov durumu "Yeni Müsavat" a şərh edərkən bildirdi ki, sovetlər birliyi dönməndə ömürlük həbs cəzası olmayıb: "Sovetlər birliyi dağıldan sonra da, 1998-ci ilə qədər ömürlük həbs cəzası yox idi. Bu cəzanın əvezinə güllələnmə verildi. Güllələnən şəxslərin cəsədini isə yaxınlarına vermirdilər. Müstəqil dövründə güllələnmə hökmü icra olundan sonra da bu haqda güllələnən şəxsin yaxınlarına məlumat verilmirdi. Sovet vaxtı isə qəzətdə elan verilirdi ki, güllələnmə hökmü yerinə yetirilib. Güllələnmə hökmü altında yatan şəxsləri Bayıl həbsxanasında saxlayırdılar. Hökm icra ediləndən sonra şəxsin yaxınları Bayıl həbsxanasına gəlib məlumat istəyəndə onları Ali Məhkəməyə yöneldirdilər. Ali Məhkəmədən de Bayıl həbsxanasına. Kiməsə hökmün icrası haqda məlumatı birbaşa verən olmurdu".

M.Zeynalov deyir ki, güllələnmə hökmü icra ediləndən

sonra cəsədi həbsxananın xüsusi maşını ilə Umbakı yaxınlığındakı yere aparıb orada dəfn edirdilər: "1998-ci ildə ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzləndi. Bundan sonra dünəyinə dəyişənlərin nəşlərini yaxınlarına təhvil verməyə başladılar".

Sabiq xidmət rəisi deyir ki, qaydalara görə ömürlük həbsdə olan şəxs dünyasını dəyişir, məhkəmə tibb ekspertizasi təyin olunur. Ekspertlər ölümün səbəbini müəyyən edirlər və meyit sahiblərinə təhvil verilir.

Qeyri-resmi məlumatlara görə, hazırda Azərbaycanda 200-dən çox ömürlük məhbus var. Məhbuslar arasında 25 ildir cəza çəkənlər, hətta yaşı 70-i keçənlər də var. Məhbuslardan en yaşlısı 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, 1998-ci ilin fevralından Azərbaycanda ölüm hökmü leğv olunub. 2000-ci ildə qəbul edilən Cinayət Məcəlləsində güllələnmə ömürlük həbs cəzası ilə əvəzlənib. Bundan sonra Milli Məclisin qərarı ilə əvvəller güllələnməyə məhkəm olunanların hamısının cəzası avtomatik şəkildə ömürlük həbsə dəyişirilib.

□ E.HÜSEYNOV

Bakıda avtomat satmaq istəyən şəxs tutuldu



Silah-sursat satmaq isteyen Yardımlı sakini saxlayan polis.

P aytaxtda Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Yardımlı rayon sakini Cəlal Vəliyevin odlu silah-sursat satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

ARB TV xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Vəliyev metro-nun «Qara Qarayev» stansiyasının yaxınlığında 1 ədəd nömrəsi silinmiş tapanca, 1 ədəd "Kalaşnikov" markalı avtomat silah ve 13 ədəd avtomat patronunu 2500 manata satmaq istəyən zaman saxlanılıb.

Polis idarəsine getirilən

Cəlal Vəliyev odlu silah-sursatın ona aid olduğunu, onları bir neçə ildir ki, Yardımlı rayonunda yaşadığı evin həyətyanı sahəsində gizlemdiyi, hətta avtomatdan dəfələrlə istifadə etdiyini de etiraf edib.

Faktla bağlı cinayet işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

**İZRAİL ƏNƏNƏSİ ƏSASINDA ÖZƏL TİBBİ SAHƏDƏ
20 İLLİK TƏCRÜBƏ!**
Xəstəlikdən əzab çəkən insanlara Əsasən Kişilər!
Diqqət!!! Axırıcı Şans!!!

Azərbaycanda və yaxud xaricdə diaqnozun təsdiqi və tam müalicəsi mümkün olmayıbsa, doktor VAİZ SƏMƏDOV şəxsi tibbi metodikası ilə Sizin uğurlu və daha qarantili olaraq aşağıdakı xəstəliklərinizi müayinə və müalicə edə bilər.

- * Diaqnozu bilinməyen ağır hallar;
- * Xərçəngə şübhəli olan prostat düyünlü adenomasi. Prostatitlər;
- * Cinsi zəiflikdən impotensiyadək, marağın və aktların azalması;
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Sidikə və spermada qan;
- * Spermənin azalması, itməsi;
- * Kişi cinsi orqanının birdən əylənməsi, balacalması;
- * Oğlan uşaqlarında cinsi orqanların (penisin və xayaların) yaşa görə balaca olması;
- * Ailedə olan hormonal və infeksiyon səbəbli sonsuzluq;
- * Tala-tala və hərtərəfli saçların tökülməsi;
- * Gecə-gündüz uşaq və böyükərlərə sidik aktların pozulmaları;
- * Baş-boyunda, onurğa-qılçıqlarda, qollar-ayaqlarda, qasıq-xayalarda ağrılar;
- * Psixo-nevroloji gərginlik, yuxusuzluq, qorxu, yaddaşın azalması və digər qəribə olan şikayətlər.
- * Zöhrəvi xəstiliklərdən sonra qalıqlar və ağırlaşmalar.

D-r V.Səmədovun əsas tibbi prinsipi - keyfiyyətli və təkrarsız müalicə aparmaq üçün xəstəliyin əsl və bütün səbəblərini aşkar etmək zəruridir.

Qəbulu yazılmak və ünvanı öyrənmək üçün saat 11-dən 23-ə dək, (050) 213-88-05 nömrəsinə, d-r Vaiz Səmədova zəng etmək olar. Qəbul növbə ilə hər gün saat 12-dən sonra başlayır.



Azərbaycanlı məhkum azadlığa çıxa bilmədiyi üçün vətəndaşlıqdan imtina edir

Ali Məhkəmədə hakim Gülgəz Rzayevanın sədrliyi ilə məhkum Neman Eminovun cəzadan vaxtından əvvəl buraxılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə məhkumunun cəzasının üçde birini çəkməsini nəzərə almayıb və onun məntəqə tipli cəzaçəkmə müəssisəsini köçürülməsi ilə bağlı xahişini rədd etdir.

N.Eminov məhkəmənin çıxardığı qərarla razılışdır. Deyir ki, o, Eldar Mahmudova arxalanan məmurlar tərəfindən həbs edildiyindən Ali Məhkəmə barəsində ədalətsiz qərar verib: "Məni şərleyib həbsə atdırıblar. Bunu doğuldugum Goranboy Qızılıhacılı kəndində bilməyən yoxdur. İbtidai istintaq araşdırılmasında, məhkəmədə mənə qarşı prokurorluq əməkdaşı, Goranboy Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müştəntiqi, Goranboy Rayon Məhkəməsinin hakimi haqsızlıq, ədalətsizlik etdi, mənə aldadən, mənə "saxta sənəd, arayış" veren bir qrup vəzifəli şəxslərin verdikləri rüşvətə görə mənim 5 il müddətinə azadlıqdan məhrum edilməyim nail oldular. Rayon təhsil şöbəsinin müdürü İlham Hüseynovun sıfarişi ilə həbs edilmişəm. Onun oğlu, Goranboyun Zeyva kənd sakini Ramin Hüseynov 14 yaş edilmiş MTN-in əməkdaşı, Eldar Mahmudov və Akif Çovdarovun kadridir. İlham Hüseynov Eldar Mahmudova, Akif Çovdarova arxalanıb mənə hədə-qorxu gelirdi, istintaq nail oldu, günahsız olsam da hebs etdi. Ali Məhkəmədə də bunu biliyilər. Necə olur, xalq artistinin ailesini qırın açıb buraxılar, mənim isə günahsız ola-ola məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməyimin belə qarşısı alınır. Mən Azərbaycan vətəndaşlığından imtina edirəm. Qanunların pulsuz, rüşvətsiz, daydaysız işlədiyi bir ölkəyə verilməyimi istəyirəm".

Qeyd edək ki, N.Eminov 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edilib.



Sabirabadda ər arvadından şübhələndiyi üçün 7 yaşlı oğlunu çəkicilə öldürüb...

Sabirabadda atanın 7 yaşlı oğlunu çəkicilə amansızlıqla öldürməsinin bozı təfərruatları molum olub. APA-nın məlumatına görə, yenice məhkumluqdan qaydan R.Məmmədov hayat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib.

Aralarında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də o, ərinin elindən qurtularaq qaça bilib.

Arvadının qışasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq amansızlıqla qətlə yetirib.

Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırımlar davam etdirilir.

Müəllimə arvadını taxta parçasıyla öldürdü

Lənkəran rayonunun Səpnəkəran kəndində qətl hadisəsi baş verib. ARB TV xəbər verir ki, kənd orta məktəbinin müəllimi, 48 yaşlı Maygül Əliyeva taxta parçası ilə başı nahiyyəsində aldığı zərba ilə öldürülüb. İlk məlumatlara görə, qadını həyat yoldaşı Rüfət Əliyev öldürüb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub. O, anasını olmuş vəziyyətdə tapıb. Həmin vaxt atasının evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da mümkün olmayıb.

Ailədə tez-tez mübahisələr olduğu deyilir. Rüfət Əliyevin atası Aydin Əliyev bildirib ki, oğlu ruhi-əsəb dispanserində qeydiyyatdadır. Qadının meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhlil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunada araşdırımlara başlanılıb.

Hitlerin nazirinin silahını qanunsuz ələ keçirən şəxsə 7,6 il həbs cəzası verildi

Baki Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq soyuq silah satmaqdə və dələduzluqda təqsirləndirilən Vəli Cəlalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəberinə görə, hakim İrədə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Höküməsən, V. Cəlalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, V. Cəlalov özgən əmlakını qanunsuz olaraq etibardan sui-istifade etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Cavid Bağırova məxsus, dəyəri 50 min manat təşkil edən, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Ekspert Komissiyasının reyinə əsasən, 1936-ci ildə Almaniyada

istehsal olunmuş, Adolf Hitlerin dostu, arxitektor və Almaniyanın silahlanması və herbi naziri olmuş Albert Speyerin adına hazırlanan qoşuluşlu, qızıl və gümüşlə bəzədilmiş bir ədəd ov tüfəngini satacağını deyərək, silahı ondan alıb və qaytarmayıb. Zərərçəkmiş isə buna görə polise şikayət edib.

Bundan başqa, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vəli Cəlalovdan təxrixi əhəmiyyət kəsb edən, satış məqsədilə əldə etdiyi XVII və XVIII əsre aid, Osmanlı İmperiyasında istifadə



olunan, qızıl və gümüşlə işlənmiş qılınc götürülüb.

V. Cəlalova qarşı Cinayət Məcəlləsinin 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıçı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazi-



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

ATƏT-in Minsk Qrupu həmsədləri öten ilin iyunundan dalana direnmiş sülh danışqlarının yenidən canlanacağına ümidi edirlər. Hətta prezidentlərin növbəti görüşünün hər hansı nəticə verib-verməyəcəyindən asılı olmayaq, belə bir təmasın vacibliyindən dañışmağa başlayıblar.



Həmsədlərinin Ermənistana ve işgal altındaki bölgəyə son səfəri, hər halda, belə bir ümumi qənaəti yaradır. Bu da anlaşıilandır. Çünkü "istənilən pis atəşkes müharıbədən yaxşıdır" prinsipindən çıxış edən vasitəçilər danışqların alternativinin müharibə olduğunu fərqlindirdilər - xüsusən də ötenlik 4 günlük aprel savaşının ildönümü ərefəsində. Şübəhəsiz ki, vasitəçilərin regional mehz bu günler səfər eleməsi ən əvvəl keçənlikli hərbi insidentin tekrarlana biləcəyindən dolayı əndişə ilə bağlıdır.

"Fransa öz ərazisində Azərbaycan və Ermənistən prezidentlərinin görüşünü təşkil etməye hazırlıdır". Bunu fransız həmsədr Stefan Visconti Xankəndində deyib. Yüksək səviyyəli görüşün mümkün olub-olmadığı bərdə səualın cavabında isə diplomat bildirib ki, şərait yaranarsa, əlbəttə ki, bu, baş verəcək.

Onun sözlərinə görə, rəsmi Paris belə bir görüşün Fransada keçirilməsinə hazırlıdır. "Ancaq başqa bir yerdə də görüş keçirmek olar, yeter ki, bu görüş mehsuldalar olsun" Onun fikrincə, əsas məsələ sabitliyin və atəşkəsin qorunmasıdır. Tənzimlənmə prosesinin hazırkı durumuna gəldikdə, diplomat qeyd edib ki, məxfilik prinsipinə əməl olunaraq detallar açıqlanır. "Amma bu, o demək deyil ki, heç bir iş görülmür" - fransız həmsədr əlavə edib.

Yada salaq ki, oxşar fikri az önce amerikalı həmsədr Riçard Hoqland İrəvanda söylemişdi. Ancaq bu kimi ümumi bəyanatlar çətin ki, real sülh danışqlarını irəli aparmaq üçün kifayət eləsin. Guya sülh danışqlarının getdiyi haqda açıqlamalar da yəqin ki, aprel öncəsi Azərbaycanı sakitleşdirmək niyyəti güdür.

Başqa sözə, atəşkəsi və sabitliyi qorumaq üçün təkcə istək və ya atəşkəsin zəruriliyi haqda bəyanatlar vermək yətərliliyi bilməz. Gərəkdir ki, sülh yolunda real addımlar atılın. Bu isə əfsus ki, görünmür. Çünkü həmsədr dövlətlərin "ikili standart" siyaseti imkan vermir.

Bu da növbəti isti fakt. Musavat.com-un məlumatına görə, vasitəçilər regiona səfər edib guya ədalətli sülh axtarışında ikən, separatçı rejimin ABŞ-daki "nümayəndəliyi"nin rəhbəri Robert Avatisyan Vaşinqtonda Klemson Universitetinin politologiya fakültəsinin bir qrup tələbəsini və onların elmi rəhbərini qəbul edib, onlara "Qarabağ həqiqətliyi"ndən, Dağlıq Qarabağın "tərrixindən" mühazire oxuyub, "Arsaxda dövlət quruculuğu işləri"ndən dəm vurub.

Beynəlxalq hüquqa meydan oxuyan bu separatçının tutub Azerbaycana təhvil vermək əvəzinə, əgər ABŞ öz ərazisində onun Azərbaycan dövleti əleyhinə sərbəst fəaliyyət göstərməsinə, separatçı rejimin ABŞ-da nümayəndəlik açmasına göz yumursa, Amerikanın hansı ədalətli vəsiyəciliyindən səhəbet gəde biler? Əgər Vaşinqton Krim, Abxaziya separatçılara qarşı da eyni münasibəti sərgiləsəydi, bunu belkə də anlamaq olardı. Ancaq əksinə, belə bir "qonaqpərvərlik" lütfü yalnız erməni

Vəziyyətin kritikliyi, müharibə riskinin böyük olması isə ilk növbədə Ermənistənə narahat eleməlidir. Təəssüf ki, orada reallığı dərk edənlərin səsi hələ ki həllədi deyil.

"Əger ölkədə seçkilərdən sonra fors-major vəziyyəti yaransın, Levon Ter-Petrosyan ellərini yana salıb oturmayaçaq. Qarabağ məsəlesi ilə bağlı vəziyyət isə mehz fors-major ola biler".

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu baredə Xalq Partiyası ile blokda parlament seçkilərində iştirak edən Ter-Petrosyanın Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan bildirib.

Erməni siyasetçi daha sonra bildirib: "Biz deyirik: indi Dağlıq Qarabağ probleminin həlli üçün yaxşı imkan var.

Biz deyirik ki, bu - yaxşıdır. Ancaq əgər bundan yararlanmasaq, o zaman geləcəkdə bize daha az sərfəli sənədlər üzərəcəyik. Ermənistən anlaşa maya imza atmağa hazır olduğunu göstərməlidir. Anlaşma isə ata-ananın adına and içmək dəli, ciddi sənəddir".

"Dağlıq Qarabağ ətrafinə dənizlər tərəflərin danışqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır". Bu bu sözleri isə Levon Ter-Petrosyan yerli telekanallardan birinin efiyrində deyib. "Əgər biz bunu könlü etməsək, onda bu dəfə ərazilər sanksiyalarla alınacaq", - deyə eks-prezident xəbərdarlıq edib.

Sabiq prezent onu da vurğulayıb ki, dövlət cəmiyyəti bu qərarlarla hazırlanmalıdır. O, Madrid principlərindən dəstək verdiyini gizlətməyib. "Əgər Serj Sərkisan (Ermənistən prezidenti - red.) bu yolla getse, onda mən sənə kimi onun yanında olacağam" - Ter-Petrosyan söyləyib.


Lakin yuxarıda da vurğulandığı kimi, erməni siyasi elitasında Azərbaycanla tezliklə sülh anlaşması elə olunmasının vacibliyini dərk edənlər, tə-

essüflər olsun ki, azlıqdadır. 2 aprel seçkiləri və ondan sonra gözlənilən proseslər bir daha göstərəcək ki, erməni toplumu kimin yanındadır - obyektiv düşünən azlığın, yoxsa radikal mövqeyi ilə Ermənistən və onun xalqını labüb uçuruma aparan coxluğun.

Yaranmış durumla bağlı azərbaycanlı təhlililərin də maraqlı şəhərləri var. Məsələn, politoloq Tofiq Abbasov hesab edir ki, ABŞ Qarabağ məsələsində təşəbbüskar rolunda Rusiyən çıxış etdiyini, həmçinin Vaşington və Parisin bu missiyasını Moskvaya həvələ etdiyini bəyan etse də, mövqelər haçalanır. Bu sözləri o, ABŞ-in Qarabağ məsələsinə dair üç maddəlik həll planı ilə bağlı axar.az-a açıqlamasında deyib.

Onun fikrincə, ABŞ daha çox İrəvanın niyyətlərini səsləndirir: "Çünki Ermənistən aqıq-aydın Qarabağla bağlı siyasi danışqlar prosesindən uzaqlaşır. Ermənistən və havadarları isə hazırda yaranmış boşluğu doldurmağa çalışırlar. Rusiya Lavrovun dili ilə dəfələrlə masa üzərində hanısa bir variantın olduğunu bil-

dirib. Söhbət 5 rayonun qaytarılmasından və en sonda müvəqqəti statusun müəyyən olunmasından gedir. Ancaq amerikalı həmsədrin son açıqlaması birbaşa Ermənistən menafeyinə uyğundur. Lavrov planına alternativ planın gündəmə getirilməsi ona dəlalet edir ki, İrəvan, ümumiyyətlə, yeni bir şey baş veren kimi çəşqin vəziyyət yaratmağa çalışır. Aprel hadisəsinin ildönümü yaxınlaşdırıdan Ermənistəndə çox böyük təşviş yaşanır. Əslində İrəvan çox qorxur. Ona görə də Ermənistənin əsas məqsədi siyasi prosesi iflic vəziyyətə



Sülh sazışı 3 paytaxtın "ikili standart"

siyasetinin girovluğunda

Həmsədlər bölgədə ikən, separatçı rejimin ABŞ "nümayəndəliyi"nin rəhbəri də Vaşinqtonda görüşlər keçirib; vasitəçilərin aprel döyüşlərinin ildönümü ərefəsində regional səfəri situasiyanı xilas edə bilməz, çünkü...; **erməni siyasetçi:** "Problemin həlli üçün indiki imkandan yararlanmasaq, gələcəkdə daha pis vəziyyətlə üzləşəcəyik..."

salmaqdır. Ermənistən hesab edir ki, əgər belə olarsa, status-kvo saxlanılacaq, Azərbaycan Dağlıq Qarabağdan və 7 rayondan imtina edəcək. Bu isə sadəcə, bir xülyadır".

Politoloqa görə, Amerika diplomatiyasının gah nala, gah mixa vurması təessüf doğurur: "Ermənistən belə gedisi lə heç ne əldə etməyəcək. Referendumdan sonra Sərkisan artıq öz seçimini etməlidir. Əks təqdirdə, yeni İrəvan qeyri-müəyyənlik göstərməyə davam edərsə, onda Azərbaycanın təkbaşına hərəkəti qaçılmaz olacaq. Mən yeni hərbi kampaniyanın mövcudluğuna şübhə etmirəm. Ona görə də Ermənistənin Bakıdan yeni zərbələr gözləməsi haqda qorxusunə məntiqlidir".

Yada salaq ki, amerikalı həmsədr Riçard Hoqland münaqişə tərəflərinin siyasi iradə nümayiş etdirək danışqlar masasına qaytılmalı olduğunu bildirib. Diplomat deyib ki, dövriyyədə plan var və o, 3 hissədən ibarətdir: "Lakin hərəkətə mən bu planın detallarını açıqlamağı məqsədəyim. Tərəflər onun üzərində işləyir".



ÜSAVAT

Son səhifə

N 64 (6678) 30 mart 2017



Sutkanın 22 saatini yatar

37 yaşındaki Heather nadir rast gelenen "Yatan gözəl sindromu"na yaxalanıb. Bu xəsteliyə görə o, gündə 22 saat boyunca yatsa da, hələ də özünü yorğun hiss edir. "Mirror"da yayımlanan xəbərə görə, Heather 8670 saatlıq ilin 8030-unu yataraq keçirir. Kanadalı qadın 7 ildir ki, eyni vaxtda iki xəstilikdən eziyyət çəkir. Bunnardan biri miyaljik encefalomyelit (ME), digəri isə Yatan gözəl sindromu olaraq bilinən Klein-Levin sindromudur. Xəsteliyindən əvvəl aktiv bir həyatı olan Heatherin soyuqdəyməsi virdə bir xəsteliyə çevrilince 3 ay boyunca yatağa bağlı yaşıdı. Yaxşlaşmasına baxmayaraq, həlsizlik hələ keçməyən qadın özünü daim yorğun hiss edirdi. ME diaqnozu qoyulan Heather özünü yuxulu hiss etdə də, bunun xroniki halsızlıq xəsteliyinin bir simptomu olduğunu düşünmüdü. 2014-cü ilde təcili böyrək emeliyyatı olandan sonra yorğunluğu daha da artı. Gün ərzində 18 saatla 22 saat arasında yatırı. 3 ay boyunca bu şəkildə davam etdiğindən sonra yuxusunu sisteme salmağa çalışdı, ancaq heç cür oyaq qala bilmirdi. Ən sonunda həkimə gedən Heatherə bu dəfə də KLS diaqnozu qoyuldu. Nadir görülən KLS xəsteliyi dünyada ancaq bir nefərdə müşahidə edilir. İki xəstilik birləşincə lazımlı olduğundan artıq yatan qadında hüssuzluq və əzələ ağrıları kimi neroloji problemlər özünü göstərdi. Odur ki, qadın gün ərzində ancaq 2 saat oyaq qala bilir və bütün həyatını 2 saata sığışdırmağa çalışır.


İ

İnsan sevirsə, beyni daha məhsuldar çalışır

Sağlam sevgi insanı xoşbəxt edər, asılı sevgi isə depressiv edər. Eşq aqressivliyi azaldar, insan daha xoşniyyətli, xoşsasiyyət olur. Eşqə düşən insan ətrafına gəzəb, negativlik deyil, xoşbəxtlik, pozitivlik saçar. Xoşbəxt olan insan ətrafindakılara qarşı qırıcı yanaşmaz.

Sevgi beyninde kimyevi prosesi canlandırır, sürətləndirir, aktivləşdirir ən əsas duyğudur. Beyin nə qədər yaxşı çalışırsa, sevgi də o qədər yaxşı davam edir. İnsanın beyni donmuş, tükənmış, paylaşmaya açıq deyilsə, demək, sevgi də bir o qədər tükənib. Sevgi zehni açar, hormonları canlandırır.

Seven beyni daha məhsuldar, daha sağlamdır. Beynin sağlam vitamini sevgi və eşqdir. Eşq beyin qabığının funksiyasını



süretləndirir. İmmunitet sistemi üzərində faydalı təsirləri vardır. Müqaviməti artırır. Sevdiyini

itirmeklə isə tam tersi olur, bədən müqaviməti azalır və xəsteliklər insanı daha tez yaxalayır.

35 il sonra kitabı

kitabxanaya qayıtdı

Amerikanın Montana ştatındaki Qreyt Follz şəhərindəki ictimai kitabxananın keçmiş abunəçisi 1982-ci ildə ordan götürdüyü kitabı geri verib. Bu barədə lenta.ru saytı "Great Falls Tribune"da istinadən xəber verib. Kitabxana Riçard Metison adlı müəllifin "Bid Time Return" adlı kitabını poçt vasitəsilə alıb. Göndərilen poçt məhsuluna izahat xarakterli məktub da əlavə olunub. Məktubun müəllifi boynuna alıb ki, kitabı 35 il boyunca özündə saxlayıb. Həmin müddət ərzində o, kitabı təkrar-təkrar 25 dəfə oxuyub və yazıçının avtoqrafını da alıb.

Keçmiş abonent deyib ki, kitab bu illər ərzində tamaşa sıradan çıxıb. Ona görə də onu bir neçə dəfə restavrasiya ediblər. Amma bu proses ərzində kitabın ancaq birinci səhifəsindəki möhür yerində qalıb. Bununla yanaşı, kişini vicdan əzabı rahat buraxındı. O, kitabı kitabxanaya geri qaytarmağa qərar verib və onun içərinə 200 dollar da qoyub: "Günahımın yuyulmasına ümidi edirəm". Kitabxananın müdürü Keti Mora isə deyib ki, kitabın qayğısına qalmaq üçün oxucunun sərf etdiyi məbləğ insanı şoka salır.



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

QOÇ - Kollektiv müəssisədə fəaliyyət göstərdiyiniz təqdirde müvəffeqiyyət qazanmağı bacaracaqsınız. Hətta namizədsinizsə, vəzifə irliliyişləri də mümkündür. Axşama doğru çıxdan əlaqə saxlamadığınız doğmalarınızdan xəber tutun.

BÜĞA - Gərgin iş qrafikinə dözməzlüyünüz bir az problem yarada bilər. Yalnız böyük ideyalarınız barədə düşünün. Ətrafinızdakılar tərəfindən sevilməyə çalışın. Aldığınız təkliflərə isə razılıq verməyə tələsmeyin.

ƏKİZLƏR - Ev-mənzil təmirinə başlamaq üçün yaxşı vaxtdır. Yalnız saat 11-13 arası xırda mübahisələriniz mümkündür ki, bunu da özünüz yaratmamalısınız. Astroloji göstəricilər səhhətinizə fikir verməyi məsləhət görür.

XƏRÇƏNG - Qısqanlıq, dedi-qodu, iki münaqışlı adamı barışdırmaq cəhdini sizi gözden sala bilər. Odur ki, istənilen prosesdə loyallığınızı qorumağı bacarmalısınız. Kreditlə bağlı bütün işləri texirə salın.

ŞİR - Götübüñə düşünülməmiş addım atmağınızın əleyhinədir. Çətinliyiniz olduğu təqdirde mütləq inandığınız adamlardan məsləhət alın. Bu gün saat 16-dan sonra çox eziyyətlərinizin bəhrəsini görəcəksiniz.

QIZ - Qəlbinizin sevgi guşesini boş saxlayın. Çünkü bu ərefədə enerjinizi məhz məhəbbətdən almalısınız. Könül rahatlığını təmin olunduğu halda, qalan məsələlərdə hər şey qaydasında olacaq. Səfərə çıxmayıñ.

TƏRƏZİ - İqlimin mülayimliyi ümumi ovatınızı müsbət təsir edəcək ki, bu da əlinizdə olan işlərin daha sürətli həllinə xidmət edəcək. Bu gün kənar təsirlərə, dedi-qoduya əhəmiyyət verməməli, səfərə çıxmamalısınız.

ƏQRƏB - Təcrübəli adamlarla məsləhətəşin, müqəddəs ziyyətəgahlarına baş çəkin. Probleminizin həllini memurlardan deyil, Tərəidan istəyin. Axşam saatlarını daha çox evdə keçirməyə çalışın - oturaq işlər məsləhətdir.

OXATAN - Gündün ümumi mistik gərginliyinə baxmayaq, nahardan etibarən uğurlar sizi qoynuna alacaq. Rastlaşdırığınız hadisə və insanlar ümumi əhvalinə yüksək təsir edəcək. Pulsuzluqdansə məyus olmayıñ.

ÖĞLAQ - Uzaq səfərləri ve spirtli içki qəbul etməyi təxirə salsanız, gün ərzində hər hansı xoşagelməziyin şahidi olmayıcaqsınız. Sənədlərlə bağlı bütün işlərinizi sürətləndirin. Astroloji göstəricilər gecəni evdə keçirməyi tövsiyə edir.


SUTÖKƏN - Daxili sabitliyinizi qorumaqla situasiyalarda fəallaşlığı bacaracaqsınız. Bu gün həm də bir neçə sınaqdan keçəcəyiniz gözlənilir. Gündün ikinci yarısı büdcənizi artırmaq imkanınız olacaq.

BALIQLAR - Bütün gücünüzü fealiyyət istiqamətinə yönəldin. Gün ərzində başladığınız heç bir işi yarımcıq buraxmayın. Pulla bağlı layihələrdə təkbaşına qərar verməyin, mütləq təcrübəli insanların köməyindən yaraların.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

Şüursuz və cılpaq xəstənin yanında rəqs edən həkimlər işdən qovuldu

Kolumbiyanın Bolivar şəhərində Santa Kruz xəstəxanasının beş əməkdaşını işdən qovublar. Buna səbəb onların şüursuz vəziyyətdə olan cılpaq xəstənin yanında rəqs etməsi olub. Həmin hadisə ilə bağlı videoyaşı 28 martda "Daily Mail" də yer alıb. Nəşrin yazdırığına görə, şüursuz vəziyyətdə olan pasient üzərində əməliyyat aparılmalı idi. Həkimləri peş etkisi və protokolu pozduqlarına görə işdən uzaqlaşdırıblar. Klinika rəhbərliyi baş vermiş hadisəyə görə rəsmi üzrxahlıq edib.



Səhifəni hazırladı: SELCAN

Redaktor:
Elşad MƏMMƏDLİ

Lisenziya N: B 114
SAYI: 5.100